

Məhsul adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Acidolac (Asidolak)	saşə	3 q	Lactobacillus rhamnosus GG ATCC 53103-4 mld (4x10) - 110 mg, Fructooligosaccharide (FOS) - 800 mg	Maltodextrin, Mono-and diglycerides of fatty acids(E-471)	ZF Polpharma SA	Polşa	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Acidolac (saşə №10) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "dərman vasitəsi deyildir" ifadəsinin əlavə olunması zəruridir.
Adaptovit	sprey	10 ml	Levzey kökünün sulu ekstraktı 1500 mq, Çəhrayı Rodiola bitkisinin kök və kökümsovunun sulu ekstraktı 240 mq, Eleuterokok kökünün sulu ekstraktı 140 mq, Jenşen kökünün sulu ekstraktı 100 mq, Mancur aralığı bitkisinin kökünün sulu ekstraktı 180 mq, Çin çir limonu toxumunun 2 mq	Kalium sorbat, distillə edilmiş su	Biotexnologiya	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Adaptovit 10 ml adlı məhsul ümumi möhkəmləndirici və tonizəedici vasitə kimi ü tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumat qeyd olunması zəruridir. Həmçinin, məhsulun qablaşması üzərində verilmiş istifadə qaydasında "18 yaşdan yuxarı 5 doz gündə 1-2 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Alfa Rice (Alpha Rice)	toz	5 qr	Fragrant Rice Flour - 48%, Short Grain Rice Flour - 30%, Brown Rice Flour - 20 %, Spirulina	qeyd olunmayıb	NHK Laboratories INC	ABŞ	08.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən müəyyən olundu ki, ABŞ- nin "NHK Laboratoires" şirkətinin istehsalı ALPHA RICE (toz, saşə N 15) adlı məhsul artıq çəkiddən azad olmaq üçün vasitə, immunitetin zəifliyi, yorğunluq, halsızlıq və digər hallardan azad olmaq üçün tövsiyəli BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd:1)Qablaşdırmanın üzərində məhsulun bioloji fəallığa malik qida əlavələrinə (BFMQƏ) aid olması, dərman vasitələrinə aid olmaması haqqında məlumat göstərilməsi, həmçinin,istifadə üzrə təlimatın düzgün tərtib olunması zəruridir.
Alkala N	toz	150 gr	Sodium bicarbonate 133.93 g, Potassium bicarbonate 13.40 g, Trisodium citrate dihydrate 2,67 g.	Qeyd edilməyib	Sanum -Kehlbeck GmbH & Co. KG	Almaniya	12.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Alkala adlı məhsul mədə qıçırması və turşuluğu səbəbindən yaranan şikayətləri aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dəm an vasitəsi deyil. Qeyd: Qablaşma üzərində və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda məhsulun dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd olunması zəruridir. Həmçinin, istifadə üzrə təlimatda "qida əlavəsi" yazısı əvəzinə "Bioloji fəallığa malik qida əlavəsi" yazısının qeyd edilməsi zəruridir.
Amino Hardcore tab	tablet	N 325	Calcium – 34 mg, sodium – 20 mg, protein – 12000mg, L – Glutamic acid – 2440 mg, L-proline – 1240 mg, Glycine – 280 mg, L-leysin - 1000 mg, L- Lysine -880 mg, L- Asparticacid – 760 mg, L-Arginine – 120 mg, L- Alanine – 320 mg, L-valine -760 mg, L-Serine – 680 mg, L- Phenylalanine – 520 mg, L-izoleysin -640 mg, L-Tyrosine – 680mg, L- Threonine – 520 mg,L- Hystidine - 320 mg,L- Methionine – 420 mg, L- Tryptophan - 120 mg, L –Cystine – 40 mg	malt dextrin, HPMC, magnesium stearate	Mega Sport Nutrition	ABŞ	02.10.2018	Müsbət	Ekspertiza nəticəsinə əsasən Amino Hardcore tablet №325 adlı məhsul idmançılarım qidalanmasında amin turşularının əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyir ki, məhsul öz tərkibi və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "əlavə təsirlər" bəndi əlavə olunsun və "qida əlavəsi" "BFMQƏ" termini ilə əvəz olunması zəruridir.
Amino Hardcore tab	tablet	N 325	Calcium – 34 mg, sodium – 20 mg, protein – 12000mg, L – Glutamic acid – 2440 mg, L-proline – 1240 mg, Glycine – 280 mg, L-leysin - 1000 mg, L- Lysine -880 mg, L- Asparticacid – 760 mg, L-Arginine – 120 mg, L- Alanine – 320 mg, L-valine -760 mg, L-Serine – 680 mg, L- Phenylalanine – 520 mg, L-izoleysin -640 mg, L-Tyrosine – 680mg, L- Threonine – 520 mg,L- Hystidine - 320 mg,L- Methionine – 420 mg, L- Tryptophan - 120 mg, L –Cystine – 40 mg	malt dextrin, HPMC, magnesium stearate	Mega Sport Nutrition	ABŞ	02.10.2018	Müsbət	Ekspertiza nəticəsinə əsasən Amino Hardcore tablet №325 adlı məhsul idmançılarım qidalanmasında amin turşularının əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyir ki, məhsul öz tərkibi və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "əlavə təsirlər" bəndi əlavə olunsun və "qida əlavəsi" "BFMQƏ" termini ilə əvəz olunması zəruridir.
Aminobral M	daxilə qəbul üçün məhlul	50 ml	Gaba 250 mg, glycin 150 mg, vitamin B6 1 mg	water, citric acid monohydrate, potassium sorbate, sodium benzoate, raspberry flavor, guar gum, sucralose, glucose	Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	04.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Aminobral məhsulu mərkəzi-sinir sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Apriline Hydro	iny/m	1 ml	Sodium Hyaluronate - 17.72 mg, glycerol-21.16 mg	Citric acid monohydrate, Disodium hydrogen phosphate dodecahydrate, Water for injection	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	"Apriline Hydro" inyeksiya üçün məhlul, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin nəmləndirilməsi üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Apriline Hydro	iny/m	1 ml	Sodium Hyaluronate - 17.72 mg, glycerol-21.16 mg	Citric acid monohydrate, Disodium hydrogen phosphate dodecahydrate, Water for injection	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	"Apriline Hydro" inyeksiya üçün məhlul, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin nəmləndirilməsi üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Apriline Normal	inf/m	1 ml	Sodium hyaluronate crosslinked- 23 mg	Sodium chloride, Sodium dihydrogen phosphate dihydrate, Disodium hydrogen phosphate dodecahydrate, Water for injection	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	"Apriline Normal" inyeksiya üçün məhlul, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Apriline Normal	inf/m	1 ml	Sodium hyaluronate crosslinked- 23 mg	Sodium chloride, Sodium dihydrogen phosphate dihydrate, Disodium hydrogen phosphate dodecahydrate, Water for injection	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	"Apriline Normal" inyeksiya üçün məhlul, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aprilline hairline	iny/m	5 ml	Sodium Hyaluronate 0.6%, Niacin 0.012%, L-Cysteine 0.012%, L-Glutamine 0.012%, L-lysine monohydrochloride 0.012%, Glycine 0.012 %, Pantothenic acid 0.006%, Rutin 0.006%, Pyridoxine 0.003%, Cyanocobalamin 0.000006%, D-biotin 0.000003%, L-arginine 0.012 %, Palmitoyl pentapeptide-4 0.00006%, Zinc carbonate 0.000015%, Copper gluconate 0.000056%, (GHK-Cu) copper-containing tripeptide 0.00006%	Water for injection, Phosphate buffered saline	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	«Apriline Hairline» inyeksiya üçün məhlul, 5 ml, flakonda N1, saç tökülməsinin qarşısını almaq üçün tövsiyyə olunan kosmetoloji vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aprilline hairline	iny/m	5 ml	Sodium Hyaluronate 0.6%, Niacin 0.012%, L-Cysteine 0.012%, L-Glutamine 0.012%, L-lysine monohydrochloride 0.012%, Glycine 0.012 %, Pantothenic acid 0.006%, Rutin 0.006%, Pyridoxine 0.003%, Cyanocobalamin 0.000006%, D-biotin 0.000003%, L-arginine 0.012 %, Palmitoyl pentapeptide-4 0.00006%, Zinc carbonate 0.000015%, Copper gluconate 0.000056%, (GHK-Cu) copper-containing tripeptide 0.00006%	Water for injection, Phosphate buffered saline	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	«Apriline Hairline» inyeksiya üçün məhlul, 5 ml, flakonda N1, saç tökülməsinin qarşısını almaq üçün tövsiyyə olunan kosmetoloji vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aprilline Skinline	iny/m	5 ml	Sodium Hyaluronate 0.6% , 2-Phospho-L-ascorbic acid trisodium salt 0.015%, L-glutathione 0.03%, L-proline 0.003%, L-lysine monohydrochloride 0.03%, L-valine 0.03%, L-cysteine 0.03%, Glycine 0.006%, D-biotin 0.000003%, Dipeptide-2 0.00003%, Palmitoyl Tetrapeptide-3 0.00003%, Palmitoyl Tripeptide-1 0.00003%.	Water for injection, Phosphate buffered saline	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	«Apriline Skinline» inyeksiya üçün məhlul, 5 ml, flakonda N1, üz dərisinin nəmləndirilməsi üçün istifadə olunan kosmetoloji vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aprilline Skinline	iny/m	5 ml	Sodium Hyaluronate 0.6% , 2-Phospho-L-ascorbic acid trisodium salt 0.015%, L-glutathione 0.03%, L-proline 0.003%, L-lysine monohydrochloride 0.03%, L-valine 0.03%, L-cysteine 0.03%, Glycine 0.006%, D-biotin 0.000003%, Dipeptide-2 0.00003%, Palmitoyl Tetrapeptide-3 0.00003%, Palmitoyl Tripeptide-1 0.00003%.	Water for injection, Phosphate buffered saline	Suisselle SA	İsveç	05.10.2018	Müsbət	«Apriline Skinline» inyeksiya üçün məhlul, 5 ml, flakonda N1, üz dərisinin nəmləndirilməsi üçün istifadə olunan kosmetoloji vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aquashine BTX	iny/m	2 ml	Sodium Hyaluronate 1.5%, Decapeptide-29 0.03%, Oligopeptide-62 0.005%, Oligopeptide-34 0.003%, Acetyl decapeptide-3 0.003%, Oligopeptide-24 0.003%, Oligopeptide-72 0.003%, Oligopeptide-51 0.003%	Water for injection	Caregen Co.,Ltd	Cənubi Koreya	19.10.2018	Müsbət	"Aquashine BTX" inyeksiya üçün məhlul, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə N1 kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Arginine 1000	kapsul	(20x6)	L-arginine-1000 mg	magnesium salts of fatty acids, gelatine, titanium dioxide	Activlab	Polşa	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Arginine 1000 (kapsul №120) adlı məhsul maddələr mübadiləsində mühüm rol oynayan əvəzolunmaz aminturşusu olan argininin tərkibində BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə bərinə görə dərman vasitəsi deyil. Qeyd: İdaxal zamanı məhsulun qablaşmasında istifadə olunmuş stiker üzərində məhsulun Bioloji fəallığı məlik qida əlavələrinə aid olması barədə və məhsulun istehsal tarixi barədə məlumatın qeyd olunması zəruridir.
Artichoke Apero	şərbət	500 ml	Artichoke leaves dried extract (Cynara scolymus L.) 0.204 g, Fennel fruits dried extract (Foeniculum vulgare Mill.) 0.066 g, Peppermint leaves dried extract (Mentha piperita L.) 0.046 g	water, malt extract, fructose	DR.Dünner AG	İsveçrə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul qaraciyər zədələnmələri zamanı köməkçi vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə bərinə görə dərman vasitəsi deyil. Qeyd: İdaxal zamanı məhsulun qablaşmasında istifadə olunmuş stiker üzərində məhsulun Bioloji fəallığı məlik qida əlavələrinə aid olması barədə və məhsulun istehsal tarixi barədə məlumatın qeyd olunması zəruridir.
Artichoke Apero	şərbət	500 ml	Artichoke leaves dried extract (Cynara scolymus L.) 0.204 g, Fennel fruits dried extract (Foeniculum vulgare Mill.) 0.066 g, Peppermint leaves dried extract (Mentha piperita L.) 0.046 g	water, malt extract, fructose	DR.Dünner AG	İsveçrə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul qaraciyər zədələnmələri zamanı köməkçi vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə bərinə görə dərman vasitəsi deyil. Qeyd: İdaxal zamanı məhsulun qablaşmasında istifadə olunmuş stiker üzərində məhsulun Bioloji fəallığı məlik qida əlavələrinə aid olması barədə və məhsulun istehsal tarixi barədə məlumatın qeyd olunması zəruridir.

Artinorm	krem	75 ml	Salix sp extract 0.1-1 %, Thymus vulgaris oil 0.1-1 %, Eucalyptus sp.leaf oil 0.1-1 %, Rosmarinus officinalis leaf oil 0.1-1 %, Capsicum frutescens fruit extract 0.1-1 %, Boswellia serrata extract 0.1-1 %, Juniperus communis fruit oil 0.1-1 %, Zingiber officinale extract 0.1-1 %,Menthol 0.1-1 %, Camphor 0.1-1 %	Deionized water, glycerin, petrolatum, liquid paraffin, phenoxyethanol (and) ethylhexylglycerin, carbomer, triethanolamine, polysorbate	Maximum İlaç.Ltd.Şti	Türkiye	17.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Artinorm adlı məhsul yerli qıcıqlandırıcı, isidici və ağrıkəsici kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.Bələ ki, məhsulun tərkibində olan bitki mənşəli inqredientlər (əsas Qırmızı bibet ekstraktı) bərbəşə farmakoloji təsire malikdir. Məlumdur ki, tibbi vasitələr farmakoloji və müalicəvi xüsusiyyətə malik ola bilməz.
AtmoSil	kapsul	1	Extract Boswellia serrata 150 mg, Extract Passiflora edulis 110 mg, Extract Euphrasia officinalis 83 mg, Kversetin 20 mg, Extract Pinus silvestris 20 mg, Extract Hedera □ helix 17 mg, Pterostilben 20 mg, Likopin 10 mg, Haematococcus pluvialis 10 mg	magnesium stearate, titanium oxide, gelatin, azorubine, patent Blue V	Silvanols	Latviya	19.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Atmosil adlı məhsul tənəffüs sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevük dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. □ Qeyd: İdxal zamanı qablaşdırma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilmiş zəruridir.
Aurimaks	sprey	10 ml	Totanol, Geranium oil, Melaleuca tea tree oil, Lemon oil, Oregano oil, Lavender oil, Mint oil, Rosemary oil, Goldenseal extract, Complex of glycyrrhethinic acid	Purified olive oil, Glycerol	Tanacetum s.r.o.	Çex respublikası	10.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və müalicə məqsədilə istifadə olunmur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Azavit	kapsul	(3x10)	Blueberry extract - 100 mg, Ginkgo biloba extract - 100 mg, taurin - 80 mg, vitamin C - 60 mg, Euphrasia officinalis extract - 50 mg, lutein - 6 mg, niacin - 4,8 mg, vitamin E - 3,6 mg, vitamin B2 - 3 mg, zinc - 3 mg, vitamin B6 - 2 mg, vitamin B1 - 1,5 mg, zeaxanthin - 1 mg, beta-carotene - 0,75 mg, chromium - 50 mcg, selenium - 25 mcg, vitamin A - 400IU	microcrystalline cellulose, magnesium stearate, silicon dioxide, hard gelatin capsule	Fortex Nutraceutical LTD	Bolqarıstan	18.10.2018	Mənfi	Ekspertizası nəticəsində müəyyən edildi ki, Azavit (kapsul №30) adlı məhsul göz yorğunluğu zamanı tövsiyə olunan preparat olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Bələ ki, adı çəkilən məhsulda Ginkgo biloba bitkisinin miqdarı gündəlik tələb olunan dozadan aşır (40-80 mg intervalında olmalıdır). Həmçinin, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun xarici görünüşü istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Bələ ki, kapsulun tərkibi qəhvəyimtli-narıncı rəngli, çilli, spesifik qoxulu toz olduğu halda normativ sənədlərdə qəhvəyi rəngli toz olduğu göstərilmişdir.
Bağayarpağı və Dəvədabani şərbəti	şərbət	100 ml	Plantago majoris - 8,3 g, Tussilago farfara - 8,3 g, vitamin C - 90 mg	menthol oil, maltodextrin, lemon acid, potassium sorbate, sugar	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Bağayarpağı və Dəvədabani şərbəti 100 ml №1 adlı məhsul öskürəyi azaldaraq tənəffüs yolunda balğəmi durulaşdıraraq xaric olmasını asanlaşdırən, öskürək tutmalarının azalmasına yardımçı olan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Belak+	damcı	50 ml	Lactobacillus reuteri Protectis-100 million. Simeticone-20 mq		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiye	10.10.2018	Xitam verilən müraciətlər	xarici görünüşdə uyğunsuzluq var.
Biotemax Duo (Biotemaks duo)	tablet	№ 30	Biotin 2500 mcg, Zinc 10 mg, Selenium 55 mcg	sorbitol, magnesium salts of fatty acids, silicon dioxide	Colfarm S.A	Polşa	25.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Biotemax Duo (tablet, N 60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.Bələ ki, məhsulun tərkibində olan Biotin inqredienti gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (max istifadə həddi 150 mq). Bundan başqa, məhsula dair Azərbaycan dilində istifadə üzrə təlimat, məhsulun tərkibində GMO, nanomaterialların, hormonların olmamasına aid zəmanət məktubu təqdim olunmayıb və məhsulun orqinal istifadə təlimatında və qablaşma üzərində Sink inqredientinin miqdarı 10 mq göstərilirdi halda istehsalçı tərəfdən təqdim olunmuş normativ sənəddə (Notification) 10 mq kimi qeyd olunub.Həmçinin,məhsulun qablaşması üzərində onun dərman vasitələrinə aid olmaması barədə məlumat, istehsal tarixi və ya yararlılıq müddəti qeyd olunmayıb.
Black Volf shot maye	şərbət	80 ml	Beta-alanine 2500 mg, L-phenylalanine+ tyrosine 500 mg, caffeine 200 mg, niacin 16 mg, pyridoxine hydrochloride 2.1 mg, cyanocobalamin 5 mcg	water, citric acid, sodium citrate, fruit juices concentrates, flavour,acesulfame K, sucralose, sorbic acid, benzoic acid, colourant (Allura red AC).	Activlab	Polşa	31.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BLACK WOLF SHOT(maye, 80 ML) adlı məhsul vitamin, amin turşuları, kafeinin əlavə mənbəyi kimi idmançıların pəhrizində tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Bless Derm 150 ml	şampun	150 ml	Pyritone Zinc 900 mg	Aqua, sodium laureth-11, sodium laureth-6 carboxylate, lauramidopropyl betaine, cocodiethanolamide, sodium pyrrolidone carboxylic acid, carboxylate, glycerin, menthol, citric acid, disodium EDTA, phenoxyethanol, polyquaternium-10, methylparaben, propylparaben	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	17.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Bless derm adlı məhsul dəri xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir .
B-Mag Fol	kapsul	3	Magnezium sitrat-400mq,Melissa Officinalis L-3 mq, Vitamin B6-2,5 mq, Vitamin B1-2 mq, Vitamin B9-250 mq, Vitamin B12-3 mq	Laktoza	PE. Borodatov A.İ	Ukrayna	30.10.2018	Xitam verilen müraciətlər	uyğunsuz
Body compliment təmizləyici turbo çay	çay	1,5 qr	Sena otu 525 mq , Murdarça qabığı 375 mq, Kuru çayı 150 mq, Zəncəfil 150 mq, Alma dilimləri 150 mq, Çobanyastığı çiçəkləri 150 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Body compliment adlı məhsul orqanizmi toksiki maddələrdən təmizləmək üçün tövsiyə olunan bitki tərkibli çay olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil □
Borovaya matka	çay	2 g	Orthilia - 2g (rutin - 8 mg)	yoxdur	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Borovaya matka (çay №20 filtr) adlı məhsul qadınlarda ginekoloji xəstəliklər zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). İstifadə olunan bitkinin adı Azərbaycan dilində düzgün tərcümə olunmamışdır. "Qadınotu bitkisi" əvəzinə "Ortilya bitkisi" yazılması daha düzgündür.
Burgeon	şərbət	300 ml	Vaccinium macrocarpon 500 mg, Equisetum arvense 500 mg, Betula alba 280 mg, Opuntia ficus indica 170 mg, Arctostaphylos uva-ursi 170 mg, Cynodon dactylon 170 mg, Melissa officinalis 170 mg, Rosmarinus officinalis 170 mg	water, sorbitol, xylitol, glycerin, xanthan gum, potassium sorbate, sodium benzoate, citric acid, strawberry aroma	Fortex Nutraceutical LTD	Bolqarıstan	31.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BURGEON(şərbət, 300 ml) adlı məhsul böyrəklərdə duz əmələ gəlməyə meyillik zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Carbojet Basic	toz	6000g	Alanine - 5090 mg, Lysine - 8480 mg, Arginine - 2540 mg, Methionine - 1690 mg, L-Aspartic Acid – 10340 mg, Phenylalanine - 3060 mg, Cysteine - 2190 mg, Proline - 6210 mg, Glutamine - 17 370 mg, Serine - 4680 mg, Glycine - 2810 mg, Threonine - 6790 mg, Hydroxyproline - 400 mg, Tryptophan - 2260 mg, Histidine - 1640 mg, Tyrosine - 2770 mg, Isoleucine - 6150 mg, Valine - 5540 mg, Leucine - 9950 mg	maltodextrin (glucose polymer), crystalline fructose (from corn, dextrose), low-fat cocoa powder (only in chocolate flavor), stabilizers: xanthan gum and guar gum, lecithin, flavor, colorant (banana-curcumin, strawberry and berries-beet extract), sweeteners of Splend® sucralose and acesulfame K	Large Life Ltd	Çex respublikası	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Carbojet Basic 6000g adlı məhsul idmançıların qidalanmasında karbohidratların və proteinin əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyir ki, məhsul öz tərkibinə və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd:İstifadə üzrə təlimatda "əlavə təsirlər" bəndi əlavə olunsun və "qida əlavəsi" "BFMQƏ" termini ilə əvəz olunması zəruridir.
Carbojet Basic	toz	6000g	Alanine - 5090 mg, Lysine - 8480 mg, Arginine - 2540 mg, Methionine - 1690 mg, L-Aspartic Acid – 10340 mg, Phenylalanine - 3060 mg, Cysteine - 2190 mg, Proline - 6210 mg, Glutamine - 17 370 mg, Serine - 4680 mg, Glycine - 2810 mg, Threonine - 6790 mg, Hydroxyproline - 400 mg, Tryptophan - 2260 mg, Histidine - 1640 mg, Tyrosine - 2770 mg, Isoleucine - 6150 mg, Valine - 5540 mg, Leucine - 9950 mg	maltodextrin (glucose polymer), crystalline fructose (from corn, dextrose), low-fat cocoa powder (only in chocolate flavor), stabilizers: xanthan gum and guar gum, lecithin, flavor, colorant (banana-curcumin, strawberry and berries-beet extract), sweeteners of Splend® sucralose and acesulfame K	Large Life Ltd	Çex respublikası	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Carbojet Basic 6000g adlı məhsul idmançıların qidalanmasında karbohidratların və proteinin əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyir ki, məhsul öz tərkibinə və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd:İstifadə üzrə təlimatda "əlavə təsirlər" bəndi əlavə olunsun və "qida əlavəsi" "BFMQƏ" termini ilə əvəz olunması zəruridir.
CaVidan K2	kapsul		Calcium phosphate-500 mg, Vitamine D3-10 mcg, Vitamine K2-25 mcg, Zinc citrate-16 mg	Magnesium stearate	Solepharm Pharmaceuticals Ltd	Latviya	03.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş CaVidan K2 məhsulu vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimum istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində qeyd edilən "Bioloji qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir.

CaVidan K2	kapsul		Calcium phosphate-500 mg, Vitamine D3-10 mcg, Vitamine K2-25 mcg, Zinc citrate-16 mg	Magnesium stearate	Solepharm Pharmaceuticals Ltd	Latviya	03.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş CaVidan K2 məhsulu vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində qeyd edilən "Bioloji qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir.
D3 Fiks	damcı	30 ml	Vitamin D3 (1 MIU/g) - 8 mg/ml	Cremophor RH-40, Acesulfame K, Essence Strawberry, Propylene Glycol	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş D3 Fiks məhsulu D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Dağ kalsiumu D3	tablet	(20x4)	Calcium - 1000 mg, mumio (shilajit) - 148 mg, vitamin D - 5 mcg (200 IU)	sorbit, maltodextrin, croscarmellose sodium, calcium stearate or magnesium stearate, cellulose microcristalline	Evalar QSC	Rusiya	24.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Dağ kalsiumu D3 (tablet №80) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyildir. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orjinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Deka	şərbət	150 ml	Calcium citrat - 200mg, Magnesium sulphate - 100mg, Vitamin D3 - 200 I.U, Fitin (inositol) - 100mg, Fosfor - 50mg	peppermint oil, ti calcium phosphate, guar gum, glycerin, titanium dioxide, citric acide mono hydrate, potassium sorbate, sodium benzoate, xantian gum	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	08.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Deka şərbət 150 ml adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.Qeyd: istifadə üzrə təlimatda istifadə qaydasının "4-14 yaş 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı 5 ml gündə 2-3 dəfə" olaraq düzəliş edilməsi, və "qida əlavəsi" ifadəsinin "bioloji fəallığa malik qida əlavəsi" olaraq dəyişdirilməsi, qablaşmanın 1 ci müraciətdə olduğu kimi saxlanılması (üzərində məhsulun "bioloji fəallığa malik qida əlavəsi" olması və "dərman vasitəsi deyil" informasiyalarının olması) zəruri heab olunur.
Demikacin(Demikasin)	tablet	№ 30	Calcium 250 mg, Cholecalciferol 50 IU, Zinc oxide 2 mg, Magnesium oxide 2 mg, Copper 0.5 mg, Boron 50 mcg	microcrystalline cellulose, staeic acid, croscarmellose sodium, hydroxypropyl methylcellulose, propylene glycol, triacetin, sorbitol	Gemini Pharmaceuticals. Inc	ABŞ	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Demikalsin (tablet, N 30) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Bələ ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Denti Baby	gel	25 ml	Valeriana officinalis extract 5%, Chamomilla Recutita extract 5%, Propolis cera extract 5%	Excipients q.s. 100 %	LDPSA	Fransa	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Denti Baby adlı məhsul uşaqlarda diş çıxarma prosesini yüngülləşdirmək üçün tövsiyə olunan tibbi vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Depo-1000	fişıldayan tablet	3	Kalsium karbonat-1250 mg, Vitamid d3-500 IU		CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	29.10.2018	Xitam verilən müraciətlər	
Diabennur kapsul №60	kapsul		Bilberry fruits -150 mg, bilberry extract - 100 mg, cinnamon - 75 mg, oregano - 75 mg, green tea leaves - 50 mg, propolis - 50 mg	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "çindəkilər" hissəsinin götürülməsi zəruridir ("tərkibi" hissəsi ilə eyni informasiya əks olunduğuna görə).
Diabennur kapsul №60	kapsul		Bilberry fruits -150 mg, bilberry extract - 100 mg, cinnamon - 75 mg, oregano - 75 mg, green tea leaves - 50 mg, propolis - 50 mg	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "çindəkilər" hissəsinin götürülməsi zəruridir ("tərkibi" hissəsi ilə eyni informasiya əks olunduğuna görə).

Diabet xəstələri üçün vitaminlər	tablet	(10x3)	vitamin C - 90 mg, vitamin E - 18 mg, vitamin B1 - 2,4 mg, vitamin B2 - 1,5 mg, vitamin B6 - 6 mg, vitamin B12 - 1,5 mcg, vitamin PP - 7,5 mg, brta - carotene - 2 mg, folic acid - 300 mcg, pantothenic acid - 3 mg, biotin - 30 mcg, zinc - 12 mg, chromium - 200 mcg	cellulose, patrial glycerides, croscarmellose sodium, silicon dioxide, magnesium stearate	Woerwag Pharma GmbH&Co. KG	Almaniya	26.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Diabet xəstələri üçün vitaminlər (tablet №30) adlı məhsul şəkərli diabet xəstələri üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd: idxal zamanı qablaşma və istifadə üzrə təlimatda "qidaya bioloji aktiv əlavə" ifadəsinin "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması, istifadə üzrə təlimatda "dərman vasitəsi deyil" ifadəsinin əlavə olunması zəruridir.
Disurinorm	şərbət	250 ml	Urtica dioica root 225 mg, Serenoa repens 10:1 d.e. 4000 mg, Aesculus hippocastanum 10:1 d.e. 6250 mg, Cucurbita pepo 8:1 7875 mg	Sodium benzoate, potassium sorbate, citric acid, PEG 400, xanthan gum, sucralose, vanilla flavor, hazelnut flavor, purified water	Miquel Y Garriga S.L.	İspaniya	23.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DISURINORM (oral suspenziya, 250 ml) adlı məhsul sidik ifrazatının pozulmaları və xoş xassəli prostat vəzinin xoş xassəli hiperplaziyası zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd:Məhsulun istifadə qaydasında "10 ml gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Dr.Minocap 2%	sprey	60 ml	Minoxidil 2 %, Vitamin E 1-3 %, D-panthenol 1-2 %, Pratenze (Clover) flower extract	Deionized water, Olive oil peg-7 Esters, mono propylene glycol, tetra sodium EDTA, benzyl alcohol, methylchloraisothiazalinone, methylisothiazalinone,fragrance	Turkuaz Medika Kozmetik və Dış Ticaret LTD.ŞTİ	Türkiyə	09.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Dr.Minocap 2 % adlı məhsul baş dərisində tük tökülmesinin qarşısını almaq üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına əsasən dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən vasitə ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi mövcuddur.Həmçinin,məhsulun qablaşması üzərində, orijinal və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda onun farmakoloji, farmakokinetik və müalicəvi xüsusiyyətləri barədə məlumatın qeyd olunması, dərman vasitələrinə aid olmaması və tibbi vasitələrə aid olması barədə məlumatın göstərilməməsi adı çəkilən məhsulun dəm an vasitəsi olmadığını daha təsdiqləyir.
Dr.Minocap 5%	sprey	60 ml	Minoxidil 5 %, Vitamin E 3-6 %, D-panthenol 1-2 %, Pratenze (Clover) flower extract	Deionized water, Olive oil peg-7 Esters, mono propylene glycol, tetra sodium EDTA, benzyl alcohol, methylchloraisothiazalinone, methylisothiazalinone,fragrance	Turkuaz Medika Kozmetik və Dış Ticaret LTD.ŞTİ	Türkiyə	08.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Dr.Minocap5 % adlı məhsul baş dərisində tük tökülmesinin qarşısını almaq üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına əsasən dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən vasitə ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi mövcuddur.Həmçinin,məhsulun qablaşması üzərində, orijinal və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda onun farmakoloji, farmakokinetik və müalicəvi xüsusiyyətləri barədə məlumatın qeyd olunması, dərman vasitələrinə aid olmaması və tibbi vasitələrə aid olması barədə məlumatın göstərilməməsi adı çəkilən məhsulun dəm an vasitəsi olmadığını daha təsdiqləyir.
Echinol Hot (Exinol Hot)	toz	3 g	Echinacea purpurea - 300 mg, Salix alba L - 250 mg, Menthol - 50 mg, Vitamin C - 120 mg, Vitamin B6 - 3,6 mg, Zinc - 3 mg	maltodextrin, lemon flavour, sodium bicarbonate, citric acid, tartazine, sucralose	Vivantinel Kozmofarmasötik San.Tic. Ltd.Şti	Türkiyə	18.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Echinol Hot (Exinol Hot) №10 adlı məhsul immuniteti yaxşılaşdırıcı, qrip, zökəm, soyuqdəymə və öskürək zamanı simptomatik əlamətləri aradan götürən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dəm an vasitəsi deyil. Qeyd: tövsiyə olunur ki, məhsulun qablaşmalarının üzərində onun BFMQƏ-rə aid olması və dərman vasitəsi olmaması haqqında informasiya təqdim olunması zəruridir. Məhsul əgər istehsal olunmuşdursa, tələb olunan informasiyalar bu seriya üçün stiker vasitəsilə ilə məhsulun üstündə göstərilsin və istifadə üzrə təlimatda "dərman vasitəsi deyildir" ifadəsi qeyd olunsun.
Edies Lax Adults	yerli istifadə üçün məhlul	9 g	Qliserin 1.1 qr	Buğda nişastası 1 qr, Çobanyastığının duru ekstraktı 1.5 qr, Əməkomecinin duru ekstraktı 1.5 qr, su 3.9 qr	Bilge İlaç A.Ş.	Türkiyə	23.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Edies lax adults adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.Belə ki, məhsulun tərkibində qliserol ingredientı tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.18 (12-2017)) bərabərə lokal farmakoloji təsire malik olduğundan tibbi vasitə sinfinə daxil edilməz.

Edies Lax Children	yerli istifadə üçün məhlul	3 g	Qliserin 1.1 qr	Buğda nişastası 0.02 qr, Çobanyastığının duru ekstraktı 0.5 qr, Əməkəməcinin duru ekstraktı 0.5 qr, su 0.88 qr	Bilge İlaç A.Ş.	Türkiyə	22.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Edies lax children adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində qliserol inqredienti tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.18 (12-2017)) birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilməlidir.
Emosed	kapsul	N 10	Gündüz kapsulun tərkibi: Hypericum perforatum L. herba 40 mg, Leonurus cardiaca L. herba 40 mg, Mentha x piperita L 20 mg, Vitamin B6 2 mg, Vitamin B1 1.5mg, Rutin 8 mg. Gece kapsulun tərkibi: Eschscholzia californica Cham.herba 100 mg, Passiflora incarnata L.herba 55 mg, Rutin 5 mg	corn starch, magnesium stearate, microcrystalline cellulose	Vitapharm-Com	Moldova	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Emosed (kapsul, N 20) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirici vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Məhsulun istifadə qaydasında "18 yaşdan yuxarı şəxslərə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir. Belə ki, məhsulun tərkibində olan Eschscholzia californica bitkisinin preparatları Avropa Dərman Agentliyinin tövsiyələrinə əsasən 18 yaşdan tövsiyə olunur. Bundan başqa, qablaşma üzərində xarici dilə olan yazıların Azərbaycan dilində də olması zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda qeyd edilmiş "Qidaya bioloji fəal əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması və Eschscholzia californica bitkisinin adının Kaliforniya lələsi kimi tərcümə olunması zəruridir.
Endokrinol	gel	50 q	Ağ qaytarma bitkisinin spirtli-sulu-qliserinli ekstraktı 13-18%, Adi kətan bitkisinin yağlı ekstraktı 13-21%, Cincilim bitkisinin sulu ekstraktı , qliserin 1.5-2.5%, Euksil K 300 □ 0.5-1%, trietanolanin 0.1-1.5%, karbopol 0.1-1%, Emulqator T-8 0.1-0.5%	Ayrıca qeyd edilməyib	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ENDOKRINOL (krem, 50 qr) adlı məhsul boyun nahiyəsi (qabxanvari vəzinin üzərində olan dəri nahiyəsi) üçün qidalandırıcı və nəməndirici təsir göstərən kosmetik vasitə olub, tərkibi istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda məhsulun BFMQƏ-ə aid olmaması haqqında məlumatın bəzən qeyd edilməsi zəruridir. Belə ki BFMQƏ-lər yalnız qida rasionunu zənginləşdirmək məqsədi ilə və yalnız "per os" yolu ilə qəbul edilə bilər.
Energy (Enerji)	tablet	30	Vitamin A - 4750 IU, Vitamin C - 90 mg, Vitamin D3 - 100 IU, Vitamin E - 100 IU, Vitamin K - 1.25 mcg, Vitamin B1 - 2.5 mg, Vitamin B2 - 3 mg, Vitamin B3 - 17.5 mg, Vitamin B6 - 3 mg, Folic acid - 100 mcg, Vitamin B12 - 3 mcg, biotin - 75 mcg, Vitamin B5 - 7.55 mg, Calcium - 150 mg, Iron - 2.5 mg, Iodine - 17.5 mcg, Magnesium - 90 mg, Zinc - 5 mg, Selenium - 12.5 mcg, Copper - 12.5 mcg, Manganese - 1.25 mg, Chromium - 12.5 mcg, Molybdenum - 12.5 mcg, Potassium - 12.5 mg, Boron - 0.25 mg, Nickel - 0.125 mcg silicium - 21,43 mg, vanadium - 5 mcg, Choline - 17.5 mg, Inositol - 17.5 mg, para aminobenzoic acid - 17.5 mg, L-cysteine - 25 mg, L-glutamine - 25 mg, DL-Methionine - 25 mg, aspartic acid - 37.5 mg, Octacosanol - 5 mg, Lecithin - 25 mg, Linoleic acid - 25 mg, RNA - 2.5 mg, citrus bioflavonoid - 50 mg, Hesperedin - 6.25 mg, ruthin - 6,25 mg, Apple pectin - 6.25 mg, Betaine - 5 mg, Pepsin - 1 mg, Bromelain - 1 mg, Bull Bile - 1 mg, Pancreatin - 1 mg, Papain - 1 mg, Protease - 1 mg, Amylase - 1 mg, Lipase - 1 mg, Cellulose - 1 mg	stearic acid, croscarmellose sodium, silicium dioxide, magnesium stearate	Gemini Pharmaceuticals, Inc	ABŞ	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Energy (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimat və qablaşmada "BFMQƏ" qisaltmasının istehlakçı tərəfindən aydın başa düşülməsi məqsədilə açıq şəkildə yazılması ("bioloji fəallığa malik qida əlavəsi") tövsiyə olunur.
Essential by Siberian Health Ivan-çay və Tavolqa	çay	1,5 qr	Ensizyarpaq xamerion bitkisinin fermentləşdirilmiş yarpaqları 45%, Quşqonmaz otu 15%, Qarağat yarpaqları 10%, Qaraqınıq otu 10%, Moruq meyvələri 10%, Düz otu 5%, Keklikotu otu 5%	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Essential by Siberian Health Ivan-çay və Tavolqa adlı məhsul antioksidant təsirə malik bitki tərkibli çay olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Farmega plus	kapsul	6	Fish oil 400 mg, Organic Flaxseed oil 300 mg, Sunflower seed oil 287.5 mg, Vitamin E 12.5 mg	gelatin, glycerine, purified water	Europharma Alliance Sp.z.o.o	Polşa	31.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FARMEGA PLUS(yumşaq kapsul N 90) adlı məhsul omega 3-6-9 kompleksin yağ turşularının əlavə mənbəyi kimi böyüklərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Faroenzym HB	tablet	1	Diastase Fungal (1:8000) 100 mg, Papain 60 mg, Activated charcoal 75 mg	Sugar, lactose, calcium phosphate, microcrystalline cellulose, polyvinylpyrrolidone, cellulose gum, magnesium stearate, silicium dioxide, shellac □	Aptiekas Produkcija	Latviya	24.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Faroenzym HB (tablet, N 20) adlı məhsul həzm sisteminin dispeptik pozğunluqlarında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.

Ferractin(Ferraktin)	kapsul	№ 30	ferrous sulfate - 113,85 mg (ekv. 34,5 mg ferrum), D-L serine amino acid - 129 mg, folic acid - 500 mcg, vitamin B12 - 9 mcg	rice flour, gelatin, stearic acid, sodium starch glycolate, silica, magnesium stearate	Gemini Pharmaceuticals. inc	ABŞ	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ferractin (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə bərabər əsasən dəmir an vasitəsi deyil. Qeyd: dəmirin kişilər üçün gündəlik maksimum qəbul dozası 20 mq-dır. Buna görə istifadə qaydasının "yalnız qadınlar 1 kapsul gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir. Həmçinin, istifadə üzrə təlimat və qablaşmada "BFMQƏ" qısaltmasının istehlakçı tərəfindən aydın başa düşülməsi məqsədlə açıq şəkildə yazılması ("bioloji fəallığa malik qida əlavəsi") tövsiyə olunur.
Fersinol Z	kapsul	(5x6)	Ferric sulfate anhydrous - 150 mg, Vitamin B9 - 0.5 mg, Vitamin C - 50 mq, Vitamin B1 - 2 mg, Vitamin B2 - 2 mq, Vitamin B6 - 1 mg, Vitamin PP - 10 mg, Sink-25 mg	maize starch, talc purified, kaolin, sucrose, Calcium sulfate, Titanium dioxide, Ethyl cellulose, Povidone, Glycerin monostearate, Beeswax, Ferric oxide red (E172), Gelatine	E.I.P.I.CO	Misir	31.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Fersinol Z (kapsul №30) adlı məhsul dəmir və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan ferrous sulfate (48,75 mq dəmirə ekvivalentdir) maddəsinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir (dəmirin qadınlar üçün gündəlik maksimum yol verilən həddi 40 mq, kişilər üçün isə 20 mq-dan çox olmamalıdır). Həmçinin məhsulun istifadə qaydalarına əsasən tərkibində olan digər maddələr də gündəlik istehlakın yuxarı yol verilən həddini aşır. İstifadə üzrə təlimatda məhsulun farmakoloji və müalicəvi xüsusiyyətləri haqqında informasiya verilməmişdir ki, BFMQƏ-i bu xüsusiyyətlərə malik deyil. Qablaşma BFMQƏ-in tələblərinə uyğun deyil. Belə ki, BFMQƏ-nin qablaşdırılması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır. BFMQƏ-nin qablaşdırılması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri yazılmalıdır. Qablaşma üzərində "resept ilə satılır" ifadəsi qeyd olunmuşdur ki, BFMQƏ-i resept ilə satıla bilməz.
Fish, Flax, Borage 1200 mg	softqel	1	Fish oil 400 mg, Organic Flaxseed oil 400 mg, Borage seed oil 400 mg, Vitamin E 3.3 mg	gelatin, vegetable glycerin, mixed natural tocopherols	Natures Bounty Inc	ABŞ	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fish, Flax, Borage 1200 mg (softqel, N 30) adlı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yuxarı yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdax zamanı qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd edilməsi zəruridir. Bundan başqa Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda və stiker üzərində Borage seed oil ingredientinin adı Azərbaycan dilində Çuğundur toxumu yağı kimi tərcümə olunması tövsiyə olunur.
Fitoçay Aminay EM	fitoçay	45 qr	Qarğıdalı saçaqları ilə sütuncuqlar 18.3 % , Dağ tərşunu çiçəkləri 15.6 % , Dazi otu 15 % , İstiotlu nanə yarpaqları 15 % , Çobanyastığı otu 13.3 % , İtburnu meyvələri 12.8 % , Qırxbuğum otu 10 %	Qeyd edilməyib.	Laboratoriya sovremennogo zdorovya	Rusiya	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Aminay EM adlı məhsul qaraciyər və ödəyicilərinin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan bitki tərkibli çay olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Fitoçay Seber nuur	fitoçay	45 q	Sənə yarpaqları 25 % , Murdarça qabığı 15 % , Gicitken yarpaqları 10% , Pıtraq kökü 10% , Qarağat yarpaqları 10 % , Çobanyastığı çiçəkləri 10 % , Tayqa kuru çayı 10 % □ , Yonca otu 10 %	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Seber nuur adlı məhsul orqanizmi zərərli maddələrdən təmizləmək üçün tövsiyə olunan bitki tərkibli çay olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Fitoçay Uyan Nomo Qibkiy luk	fitoçay	1	Qarağat yarpaqları 20 % , İtburnu meyvələri 15 % , Gördəvər 15 % , Biyan kökü və kökümsovu 10 % , Çöl qatırquyruğu otu 10 % , Mərsin yarpaqları , Labaznika otu 10 %.	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fitoçay Uyan Nomo Qibkiy luk adlı məhsul onurğa və oynaq xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan bitki tərkibli çay olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Fitolaks	şərbət	100 ml	Prunus domestica - 150 mg, Cassia acutifolia - 110 mg (chrysohanic acid - 7 mg), Foeniculum vulgare - 60 mg, Frangula alnus - 10 mg	glycerin, fructose, lemon acid, natural flavoring apricot, sodium benzoate, potassium sorbate, purified water	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fitolaks (məhlul 100 ml №1) adlı məhsul bağırsaqların peristaltik funksiyasının yaxşılaşdırılmasına kömək edən təbii mənşəli BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dəmir an vasitəsi deyil. Qeyd: İdax zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).

Fohov oral liquid (Feniks)	şərbət	(30 ml x 4)	Cordyceps sinensis - 350 mg, Ganoderma Lucidum - 350 mg, Lentinula edodes - 100 mg, Polygonatum odoratum - 100 mg	prufied water, honey, potassium sorbate	Fohov High-Tech Group	Çin Xalq Respublikası	23.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Fohov oral liquid (Feniks) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Polygonatum odoratum bitkisi qidaya bioloji aktiv əlavələrin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir. □
Folikulon	kapsul	N 10	Folic acid - 400 mkg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	05.10.2018	Xitam verilən müraciətlər	xitam verilir
Folikulon	kapsul	N 10	Folic acid - 400 mkg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	05.10.2018	Xitam verilən müraciətlər	xitam verilir
Folimax (Folimaks)	tablet	№30	Folic acid - 360 mcg, iodine - 100 mcg, magnesium - 200 mg, Vitamin B6 - 3 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Folimax tablet №30 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda və qablaşmada «12 yaşdan yuxarı» ifadəsinin «14 yaşdan yuxarı» ifadəsi ilə əvəz olunması zəruridir.
Folimax (Folimaks)	tablet	№30	Folic acid - 360 mcg, iodine - 100 mcg, magnesium - 200 mg, Vitamin B6 - 3 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Folimax tablet №30 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda və qablaşmada «12 yaşdan yuxarı» ifadəsinin «14 yaşdan yuxarı» ifadəsi ilə əvəz olunması zəruridir.
Folio	tablet	1	Folic acid 400 mcg, İodine 150 mcg, Vitamin B12 9 mcg	cellulose, calcium hydroge phosphate, glucose, hydroxypropylmethylcellulose, magnesium stearate	SteriPharm Export GmbH	Almaniya	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Folio (tablet, N 120) adlı məhsul Fol turşusunun, B12 vitaminin və Yod elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Fomenta	tablet	3	Melissa officinalis-aboveground part 75 mg, Crataegus monogyna fruit 75 mg, Ginkgo biloba dried leaves 15 mg, Valeriana officinalis root 75 mg, Matricaria chamomila, syn.matricaria recutita 25 mg, magnesium 75 mg, Vitamin B6 2 mg.	calcium stearate, maltodextrin	Evroplus	Ukrayna	29.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FOMENTA (tablet N 30) adlı məhsul sinir sistemində sakitləşdirici təsir göstərən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Furiya	şərbət	150 ml	Carica papaya - 600 mg, Foeniculum vulgare - 85 mg, enzyme mix (amilaza 40 mg, lipaza -5 mg, pepsin - 5 mg, proteaza - 10 mg) - 60 mg, bromelain - 25 mg, papain - 25 mg	water, citric acid monohydrate, potassium sorbate, sodium benzoate, raspberry flavour, guar gum, sucralose, glucose	Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	26.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Furiya (şərbət 150 ml) adlı məhsul həzm prosesinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Gain Bolic 3.5 kg	toz	3500 gr	carbohydrate-mix (maltodextrins, dextrose) - 80 g, protein-mix (whey protein concentrate (from milk), micellar casein (from milk), ultrafiltered egg protein) - 15,5 g, creatine monohydrate - 1,5 g, taurine - 0,5 g	flavourings, medium-chain triglycerides oil, citric acid, sodium citrates, malic acid, gum arabic, xanthan gum, sodium carboxy methyl cellulose, acesulfame K, sucralose, cyclamates (for chocolate, strawberry and vanilla flavours), lecithins (from soy), carmines (for strawberry flavour), E 150c (for chocolate flavour)	Olimp Laboratories Sp. z.o.o	Polşa	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Gain Bolic 3,5 kg adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Gain Bolic 6000	toz	1000 g	carbohydrate-mix (maltodextrins, dextrose) - 80 g, protein-mix (whey protein concentrate (from milk), micellar casein (from milk), ultrafiltered egg protein) - 15,5 g, creatine monohydrate - 1,5 g, taurine - 0,5 g	flavourings, medium-chain triglycerides oil, citric acid, sodium citrates, malic acid, gum arabic, xanthan gum, sodium carboxy methyl cellulose, acesulfame K, sucralose, cyclamates (for chocolate, strawberry and vanilla flavours), lecithins (from soy), carmines (for strawberry flavour), E 150c (for chocolate flavour)	Olimp Laboratories Sp. z.o.o	Polşa	12.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Gain Bolic 6000 g adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Gamma Lozanges raspberry	sorma	(2x12)	Ocimum sanctum -5 mg, Adhatoda vasica - 5 mg, Alpinia galanga - 20 mg, Glycyrrhiza glabra - 20 mg, Piper longum - 25 mg, Zingiber officinalis - 10 mg, Emblica officinalis - 10 mg, Mentha arvensis - 7 mg	citric acid anhydrous, sugar, liquid glucose, carmoisine, raspberry flavour, prufied water	Ananta Medicare Ltd	Hindistan	18.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Gamma Lozanges raspberry (tablet №24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Ocimum sanctum bitkisi qidaya bioloji aktiv əlavələrin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.

Gamma Lozenges mint	sorma	(2x12)	Ocimum sanctum -5 mg, Adhatoda vasica - 5 mg, Alpinia galanga - 20 mg, Glycyrrhiza glabra - 20 mg, Piper longum - 25 mg, Zingiber officinalis - 10 mg, Emblica officinalis - 10 mg, Mentha arvensis - 7 mg	citric acid anhydrous, sugar, liquid glucose, Brilliant Blue, Mint Flavour, purified water	Ananta Medicare Ltd	Hindistan	19.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Gamma Lozanges mint (tablet №24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Ocimum sanctum bitkisi qidaya bioloji aktiv əlavələrin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Gamma Lozenges orange	sorma	(2x12)	Ocimum sanctum -5 mg, Adhatoda vasica - 5 mg, Alpinia galanga - 20 mg, Glycyrrhiza glabra - 20 mg, Piper longum - 25 mg, Zingiber officinalis - 10 mg, Emblica officinalis - 10 mg, Mentha arvensis - 7 mg	citric acid anhydrous, sugar, liquid glucose, carmoisine, orange flavour, purified water	Ananta Medicare Ltd	Hindistan	19.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Gamma Lozanges orange (tablet №24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Ocimum sanctum bitkisi qidaya bioloji aktiv əlavələrin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Ginkoum Bio	kapsul	(15X2)	Ginkgo biloba - 40 mg, glycin - 20 mg	calcium stearate or magnesium stearate, cellulose microcystalline, colloidal silicon dioxide	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ginkoum Bio (kapsul №30) adlı məhsul beyin qan dövrəni və yaddaşın yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). Həmçinin məhsulun istifadə qaydasının "14 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə" olaraq dəyişdirilməsi mütləqdir.
Ginkqo Biloba	tablet	(20x2)	Ginkgo biloba - 40 mg, glycin - 20 mg	colloidal silicon dioxide, cellulose microcystalline, calcium stearate, croscarmellose sodium, polysorbate - 80, hydroxymethylpropylcellulose, polyethylenglycol, titan dioxide, flavoring	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ginkqo Biloba (tablet №40) adlı məhsul beyin qan dövrəni və yaddaşın yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). Həmçinin məhsulun istifadə qaydasının "böyükler 1 tablet gündə 1 dəfə" olaraq dəyişdirilməsi mütləqdir.
Gold-Vit D max	kapsul	(15x2)	Vitamin D - 2000 İU (50 mcg)	sunflower oil, tocopherol-rich extract, gelatin	Olimp Laboratories Sp. z.o.o	Poşa	16.10.2018	Mənfi	Ekspertizası nəticəsində müəyyən edildi ki, Gold-Vit D max (kapsul №30) adlı məhsul Vitamin D- nin əlavə mənbəyi kimi tövsiyə olunan preparat olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, adı çəkilən məhsulda vitamin D-nin miqdarı birdəfəlik qəbul üçün nəzərdə tutulmuş dozadan 3 dəfə çoxdur (vitamin D 600IU-dan çox olmamalıdır).
Harma-L 30 ml	daxilə qəbul üçün məhlul	30 ml	Melissa officinalis extract 56 mg, Passiflora incarnata extract 50 mg, Valeriana officinalis extract 10 mg, Crataegus sp. extract 25 mg	Potassium sorbate, deionized water	Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Harma L məhsulu mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun qablaşması üzərində və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda istifadə qaydasında "18 yaşdan yuxarı 20-25 damcı gündə 2-3 dəfə istifadə etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Harma-L 30 ml	daxilə qəbul üçün məhlul	30 ml	Melissa officinalis extract 56 mg, Passiflora incarnata extract 50 mg, Valeriana officinalis extract 10 mg, Crataegus sp. extract 25 mg	Potassium sorbate, deionized water	Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Harma L məhsulu mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun qablaşması üzərində və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda istifadə qaydasında "18 yaşdan yuxarı 20-25 damcı gündə 2-3 dəfə istifadə etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.

Hemo-Art	kapsul	2	Artichoke ext. 2.5% cinarine 300 mg	microcrystalin cellulose, magnesium stearate, silicium dioxide, gelatin	Alifarm SA	İspaniya	29.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Hemo-Art (kapsul, N 30) adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi (Xofitol (Arthicoke ext. 200 mg)) mövcuddur. Bundan başqa, məhsulun laborator analiz nəticələri məhsulun xarici görünüşünün normativ sənədlərə uyğun olmasını aşkar etdi. Belə ki, laboratoriya sınaqları zamanı təqdim olunmuş məhsulun xarici görünüşü ağ rəngli iki hissəli kapsul, tərkibi: açıq qəhvəyi rəngli, ağ hissəciklərdən ibarət olan preslənmiş toz (NS-ə əsasən kapsulun tərkibi toz şəklində olmalıdır) olaraq aşkar edilmişdir.
Hepanur kapsul №60	kapsul		Milk thistle seed - 300 mg (slymarin - 6 mg) , arrchoke leaves extract - 75 mg, dandelion - 75 mg, lavender flowers- 75 mg	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə dərman vasitəsidir. Qeyd: İstifadə üzrə təlimatda bitkilərin adlarının elmi (latın) dilində yazılması, "məhsulun xüsusiyyətləri" adı başlığın əlavə olunması, ilkin qablaşma üzərində olan stikerin yazılarının orijinala uyğunlaşdırılması zəruri hesab olunur.
Hepanur kapsul №60	kapsul		Milk thistle seed - 300 mg (slymarin - 6 mg) , arrchoke leaves extract - 75 mg, dandelion - 75 mg, lavender flowers- 75 mg	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə dərman vasitəsidir. Qeyd: İstifadə üzrə təlimatda bitkilərin adlarının elmi (latın) dilində yazılması, "məhsulun xüsusiyyətləri" adı başlığın əlavə olunması, ilkin qablaşma üzərində olan stikerin yazılarının orijinala uyğunlaşdırılması zəruri hesab olunur.
Hepastrong Amino	kapsul	(15x2)	L-ornitine hydrochloride - 250 mg, Choline bitartrate - 200 mg, L - metionins - 25 mg, L - arginina hydrochloride - 25 mg	magnesium stearate, gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	19.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Hepastrong Amino (kapsul №30) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsidir. Qeyd: Eyni adı məhsulun 041116 sayılı seriyasının laboratoriya sınaqları zamanı müəyyən olundu ki, nümunə istehsalçı tərəfdən təqdim olunmuş normativ sənədlərin tələblərinə cavab vermirdi və bu səbəbdən istifadəsi məqsəduyğun hesab olunmur. İstifadə üzrə təlimatda "bioloji qida əlavəsi" fədasinin "bioloji fəallığa malik qida əlavəsi" olaraq dəyişdirilməsi zəruridir.
Herpeks	qel	20 ml	Aqua up to 100%, Glycerol 40%, Propylene glycol 5%, Hippophae rhamnoides extract 5%, Glycyrrhiza glabra root extract 1%, Lysine hydrochloride 1% ,Acrylates/ C 10-30 Alkyl Acrylate Crosspolymer 1%, Phenoxyethanol 0.5%,Triethanolamine 1.35%	Ayrıca qeyd edilməyib	Fortex Nutraceutical LTD	Bolqarıstan	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Herpeks adlı məhsul dəri qıcıqlanması zamanı sakitləşdirici kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.
İmmunitex (İmmuniteks)	tablet	N 15	Beta carotene pdr.10% -75 mg,Vitamin E acetate std.50% 72 mg, Sodium selenite 0.1844 mg, Zinc oxide 31 mg, Vitamin C 50 mg, Echinacea d.e std 0.6 % 100 mg	magnesium stearate, silica, microcrystalline cellulose, E 1420, E 553b, E 422, E 904	Gricar Chemical SRL	İtaliya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İmmunitex (tablet, N 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan ingredientlərin gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda əks göstərişlərdə "14 yaşdan aşağı uşaqlar istifadə etməməlidir" tövsiyəsinin qeyd edilməsi zəruridir.
İmubest	kapsul	(3x10)	Kolostrum-450mg	Magnesium stearat,silicone dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İMUBEST (kapsul №30) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsidir.
İmuno Sitoz	kapsul	(15X2)	Beta-glucan-180.0 mg	fibrex, magnesium stearate, gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	24.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İmuno Sitoz (kapsul №30) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsidir. Qeyd: İstifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətlər" ifadəsinin götürülməsi, qablaşma üzərində olan qəbul qaydasının istifadə üzrə təlimatda olduğu kimi (1-2- kapsul böyüklərə gündə 1 dəfə) göstərilməsi mütləqdir.
İMUNO-SAF	kapsul	(15x2)	Beta-Glucans - 170 mg	Gelatin, Firming Agent (Microcrystalline Cellulose), Anti-caking Agent (Magnesium Stearate).	MedPharma, spol.s.r.o	Çex respublikası	16.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İMUNO-SAF kapsul №30 məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsidir.

İntinova vag. gel 5g	gel	5g	purified water-3 525 mg, Aloe Vera extract-500mg, almond extract-250 mg, glycerine-250 mg, witch-hazel extract-150mg, Pueraria Mirifica extract-100mg, Panax ginseng extract-100mg, polyacrylate crosppolymer-6-75 mg, DMDM hydantoin30 mg, pomegranate extract-10 mg, hyaluronic acid- 10 mq		Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiye	16.10.2018	Xitam verilen müraciyetler	rey verilmesi mümkün deyil
İsoton	damcı	10 ml	Natrium xlorid-0.9%. Benzalkonium xlorid-0.01%	Təmizlənmiş su	Enensa DOO	Serbiya	17.10.2018	Müsbət	Adı çəkilən məhsul burun boşluğunun gündəlik gigiyenası üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İstoki Çistoti	kapsul		Formula 1 tərkibi (0.32 qr) Mercangile yarpaqları 11.3 mq, Öküzboğan bitkisi 22.4 mq, Daziotu 22.4 mq, Yonca 26.3 mq, Qəpikotu kökü 22.4 mq, Dəmə an s hcanotü kökü 11.3 mq, Pitraq kökü 22.4 mq, Dağ təruxunu çiçəyi 11.3 mq, Gördəvər 11.3 mq, Qarağat yarpağı 11.3 mq, Biyan 22.4 mq, Qırxbuğum otu 23.2 mq, Ayrıqlağı yarpağı □ 22.4 mq, Qatırquyuğu otu 11.3 mq, Kəlikotu otu 11.3 mq, Sena meyvələrinin ekstraktı 24 mq, Quru Exinaseyanın ekstraktı 33 mq, Formula 2 tərkibi (0.35 qr): Vəzəri ekstraktı 150 mq, Silimarin 70 mq, Quru Yaşıl çay ekstraktı 50 mq, Pitraq kökünün tozu 50 mq, Solmazçiçəyi 20 mq, Kuril çayı ekstraktı (Qaytarma) 10 mq, Formula 3 □ tərkibi (0.35 qr): Premiks vitamin-mineral RUS 30535 130 mq, Kəlikotu otu 61 mq, İtburnu ekstraktı 60 mq, Qreyfrut dənələri ekstraktı 38.5 mq, Quru yaşıl çay ekstraktı 26 mq, manqan aspartat 6.5 mq, Vitamin A 2 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovyaya	Rusiya	09.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İstoki çistoti məhsulu orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün tövsiyə olunan antioksidant təsirə malik BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dəmə an vasitəsi deyil. Qeyd: İdxal zamanı ikincil qablaşdırma içərisinə Azərbaycan dilində istifadə üzrə təlimatın yerləşdirilməsi, ikincil qablaşdırmada və istifadə üzrə təlimatda köməkçi maddələrin göstərilməsi zəruridir. Həmçinin, qablaşdırma üzərində istifadə edilmiş Azərbaycan dilində tərtib olunmuş stikerdə qeyd edilən məlumatın orijinal qablaşmada olan məlumata uyğun tərcümə edilməsi zəruridir.
Jivokost	balzam	100 ml	Water 86.65 %, Spongilla extract -glycerin 3 %, ethoxydiglycol 3 %, ethylhexyl stearate 2 %, caprylhydroxamic acid- glyceryl caprylate-glycerin 1%, carbomer1%, □ camphor 0.7 %, glucosamine hcl 0.5 %, sodium chondroitin sulfate 0.5 %, menthol 0.5 %, Juniperis communis (juniper) fruit oil 0.3 %, Rosmarinus officinalis leaf oil 0.3 %, Eucalyptus globulus leaf oil 0.3 %, Melaleuca leucadendron oil 0.1 %, sodium hydroxide 0.1 %, Eugenia caryophyllus (clove) oil 0.1 %, Symphytum officinale (comfrey) root extract 0.05 %	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovyaya	Rusiya	09.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Jivokost 100 ml adlı məhsul bədən üçün bərpə edici balzam kimi xaricə tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Kalsinur (Calcinur) kapsul №60	kapsul		Calcium carbonate - 400mg, magnesium oxide - 150 mg, zinc gluconate - 25 mg, Vitamin D3 - 100 IU	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiye	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dəmə an vasitəsi deyil. Qeyd: "məhsulun xüsusiyyətləri" adlı başlığın əlavə olunması, ilkin qablaşma üzərində olan stikerin yazılarının originala uyğunlaşdırılması və vitamin D-nin dozasının normativ sənədlərdə və orijinal qablaşmada olduğu kimi yazılması (200 mcg), "əks göstərişlər" hissəsində yuxarıda göstərilən məlumatların əks olunması zəruri hesab olunur.
Kalsinur (Calcinur) kapsul №60	kapsul		Calcium carbonate - 400mg, magnesium oxide - 150 mg, zinc gluconate - 25 mg, Vitamin D3 - 100 IU	microcrystalline cellulose	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiye	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dəmə an vasitəsi deyil. Qeyd: "məhsulun xüsusiyyətləri" adlı başlığın əlavə olunması, ilkin qablaşma üzərində olan stikerin yazılarının originala uyğunlaşdırılması və vitamin D-nin dozasının normativ sənədlərdə və orijinal qablaşmada olduğu kimi yazılması (200 mcg), "əks göstərişlər" hissəsində yuxarıda göstərilən məlumatların əks olunması zəruri hesab olunur.
Kalsiran 1000 mg	kapsul	1	Calcium (Coral calcium) 185 mg, Magnesium (Magnesium oxide and citrate) 28 mg, Vitamin D (Cholecalciferol) 5 mcg, Vitamin C (Ascorbic acid) 2.5 mg	rice flour, gelatin, silicon dioxide, vegetable magnesium stearate	Natures Bounty Inc	ABŞ	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Kalsiran 1000 mg (kapsul, N 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində məhsulun Bioloji fəallığı malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd edilməsi zəruridir.
Kondrovit complex	qel	75 ml	Glucosamine sulfate 0.5 g, chondroitin sulfate 0.2 g, camphor 0.4 g, Devil's claw extract (Harpagophytum procumbens) 2 g, methyl sulfonylmethane 2 g, Boswellia □ extract (Boswellia serrata) 1.5 g, Eucalyptus globulus oil 0.05 g, Cinnamomum zeylanicum oil 0.05 g	water, sorbitan oleate (and) polysorbate-80 (and) caprylic / capric triglyceride, polyacrylamide (and) C13-14 isoparaffin (and) laureth-7, dimethicone, ethanol, phenoxyethanol (and) ethylhexylglycerol, Cocos nucifera oil, hydroxymethylcellulose, citric acid.	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	11.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Kondrovit complex adlı məhsul sümüknə oynaq xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətləri" yazısının və müalicə xarakterli tövsiyələrin ləğv edilməsi zəruridir. Həmçinin, istifadə üzrə təlimatda məhsulun tibbi vasitələrə aid olması və dərman vasitələrinə aid olmaması barədə informasiyanın qeyd olunması zəruridir.

Kronofer	tablet	15x2	Ferrum - 30 mg, Vitamin C - 70mg	microcrystalline cellulose (E460i), Dicalcium phosphate (E341ii), hydroxypropylmethylcellulose (E464), Ferrous bisglycinate, Ferric pyrophosphate, Ferrous sulphate, mono and diglycerides of fatty acids (E471), magnesium salts of fatty acids (E470b), silicon dioxide (E551), cross linked sodium carboxymethylcellulose (E468), polyvinylpyrrolidone (E1202), yellow iron oxide (E172), red iron oxide (E172)	S.I.I.T SRL	İtaliya	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Kronofer (tablet №30) adlı məhsul Vitamin C və dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının "14 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruri hesab olunur.
Laminariya	tablet	(5x20)	laminariya - 166 mg (Iodine - 200 mcg)	maltodextrin, starch, calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcrystalline	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Laminariya (tablet №100) adlı məhsul yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). "Qidaya bioloji fəal əlavə" ifadəsinin " Bioloji fəallığa malik qida əlavəsi" kimi dəyişdirilməsi tövsiyə olunur. □
Lavien	kapsul	3	Alpha Lipoic acid 100 mg, Ginkgo biloba extract 125 mg, N-acetyl L-carnitine HCL 250 mg	Magnesium stearate, gelatin	Grand Medical Poland Sp. z o.o.	Poşa	19.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Lavien adlı məhsul sinir-sisteminin koqnitiv pozğunluqlarında tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Ginkgo biloba ingredientini Bioloji fəallığa malik qida əlavələrində tövsiyə olunan gündəlik dozaları aşır (40-80 mq tövsiyə olunur). Həmçinin, məhsulu gündə 2 dəfə istifadə etdikdə Alfa-lipoy turşusu gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (maksimal istifadə həddi 100 mq).
L-Carnitine shot	məhlul	80 ml	L-Carnitine - 3000 mg	water, citric acid, sucralose, aroma, sodium benzoate, potassium sorbate	Activlab	Poşa	19.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş L-Carnitine shot (məhlul 80 ml) adlı məhsul piy yandırıcı farmakoloji təsirə malik olub, öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, onun tərkibindəki təsiredici ingredientləri olan L-karnitinin gündəlik dozaları (3000 mg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (900 mq-dan çox olmamalıdır).
Lenoks	kapsul	(15x4)	Selenium - 110 mcg	fatty acids magnesium salts, fibrex, gelatin	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Lenoks (kapsul №60) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lipiskor	kapsul		omega 3 acids - 725 mg (EPA - 406,3 mg, DHA - 268,8 mq)	alfa -tocopheryl acetate, gelatin, glycerol, purified water	Sanum -Kehlbeck GmbH & Co. KG	Almaniya	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Lipiskor kapsul №60 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşmada və istifadə üzrə təlimatda "qida əlavəsi" ifadəsinin "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması və " dərman vasitəsi deyildir" ifadəsinin əlavə olunması zəruridir.
Listop Antibit	şampun	250 ml	Lemongrass oil - 3,5 mg	Aqua, Sodium Laureth-11, Sodium Laureth-6 Carboxylate, lauramidopropyl Betaine, Cocodiethanolamide, Sodium Pyrrolidone Carboxylic Acid , Carboxylate, Glycerin, Olea Europaea Fruit oil, Rosa Canina Fruit Oil, Zinc, Citric Acid, Disodium EDTA, Phenoxyethanol, Polyquaternium-10, Methylparaben, Propylparaben	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	23.10.2018	Müsbət	Adı çəkilən məhsul pedikulyoz əleyhinə tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Loputop (alma şirəsi ilə)	marmelad	95 gr	Su 29.67 qr, Fruktoz 21 qr, Laktuloza 21 qr, Jelatin 11 qr, Qatılaşdırılmış alma şirəsi 7 qr, Nişasta patkası 6.2 qr, Premiks H33802/1 (vitamin kompleksi) 2.05 qr, Çobanyastığı ekstraktı 0.44 qr, Bağayarpağı ekstraktı 0.44 qr, Limon turşusu 50 % 1 qr-a qədər, CAPOL 0.2 qr	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	19.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Loputop (alma şirəsi ilə) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi və bağırsağ funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. □ Qeyd: Qablaşdırma üzərində "Bioloji fəallığa malik qida əlavəsi" və "Dərman vasitəsi deyildir" terminlərinin yazılması zəruridir.
Loputop (mercəni şirəsi ilə)	marmelad	95 gr	Su 29.67 qr, Fruktoz 21 qr, Laktuloza 21 qr, Jelatin 11 qr, Qatılaşdırılmış mercəni şirəsi 7 qr, Nişasta patkası 6.2 qr, Premiks H33802/1 (vitamin kompleksi) 2.05 qr, Çoban yastığı ekstraktı 0.44qr, Bağayarpağı ekstraktı 0.44 qr, Limon turşusu 50 % 1 qr-a qədər, CAPOL 0.2 qr □ ekstraktı 0.44 qr,	Ayrıca qeyd edilməyib.	Laboratoriya sovremennogo zdorovya	Rusiya	22.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Loputop (mercəni şirəsi ilə) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi və bağırsağ funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. □ Qeyd: Qablaşdırma üzərində "Bioloji fəallığa malik qida əlavəsi" və "Dərman vasitəsi deyildir" terminlərinin yazılması zəruridir. Həmçinin, qablaşma üzərində istifadə edilmiş Azərbaycan dilində tərtib olunmuş stiker üzərində Vaccinium oxycoccos (Klyukva) bitkisinin adı düzgün Mercəni kimi qeyd edilməlidir.
Loputop təbii meyvəli baton (qara gavalı ilə yulaf)	baton	40 gr	Qara gavalı 36.5 %, patka 23.2 %, yulaf ləpəsi 19.2 %, qlazur 11.6 %, ekstrudasiya olunmuş kəko ilə düyü 4 %, bitki yağı 3.038 %, su 1.88 %, lesitin 0.252 %, lıom turşusu 0.2 %, sorbit 0.1 %, qida liflərinin kompleksi 0.012 %	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	19.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Loputop təbii meyvəli baton (qara gavalı ilə yulaf) adlı məhsul orqanizmi faydalı liflərlə təmin etmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. □ Qeyd: Qablaşdırma üzərində "Bioloji fəallığa malik qida əlavəsi" və "Dərman vasitəsi deyildir" terminlərinin yazılması zəruridir.
Luzaktol N 30	kapsul	N 10	Lyutein - 10 mg, Zaeksantin-3 mg, Vitamin B6-6 mg, Vitamin B2-6 mg, Vitamin A-3 mg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	08.10.2018	Xitam verilən müraciətlər	
Luzaktol N 30	kapsul	N 10	Lyutein - 10 mg, Zaeksantin-3 mg, Vitamin B6-6 mg, Vitamin B2-6 mg, Vitamin A-3 mg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	08.10.2018	Xitam verilən müraciətlər	
Lymphosan İntestinal Defense	toz	80 gr	Qızılcəti otu 22 qr, Dağ tərşunu çiçəkləri 21 qr, Hind akasiyası qətrəni 15 qr, Kəklükotu otu 12 qr, Yerarmudunun kökyumrusunun tozu 10 qr, Alma tozu 10 qr, □ Bağayarpağı toxumu qabığı 7 qr, Ənginar ekstraktı 2 qr, Səna meyvələrinin ekstraktı 1 qr	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	22.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Lymphosan İntestinal Defense adlı məhsul bağırsağ və öd yollarının parazit infeksiyalarının müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə (BFMQƏ) aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd olunması zəruridir.
Lymphosan Pure life	toz	80 gr	İtəbnu meyvələrinin tozu 28.3 qr, Hind akasiyasının qətrəni 20 qr, Yerarmudu 16 qr, Almanın sublimasiya edilmiş tozu 13 qr, Bağayarpağı toxumlarının qabığı 5 qr, Gülkəti kökünü tozu 4.6 qr, At pıtrağı kökünü tozu 4 qr, Qatırquyruğu ekstraktı 2 qr, Exinaseya ekstraktı 2 qr, Çobanyastığı ekstraktı 2 qr, Kuril çayı ekstraktı 2 qr, Səna ekstraktı 1.1 qr	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Lymphosan Pure life adlı məhsul orqanizmi toksiki maddələrdən təmizləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə (BFMQƏ) aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd olunması zəruridir.
Maksifol Maxifol 400 mq kaps N 30	kapsul	N 30	Folic acid - 400 mq		Pharmex Rom Industry	Ruminiya	01.10.2018	Xitam verilən müraciətlər	
Maksifol Maxifol 400 mq kaps N 30	kapsul	N 30	Folic acid - 400 mq		Pharmex Rom Industry	Ruminiya	01.10.2018	Xitam verilən müraciətlər	
Marisol	sprey	50 ml	Dəniz suyu-0.9 %, Benzalkonium xlorid-0.01 %	Təmizlənmiş su	Enensa DOO	Serbiya	18.10.2018	Müsbət	Adı çəkilən məhsul burun boşluğunun gündəlik gigiyenası üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Mastofit	krem	50 qr	qliserin monostearat 3.5-5.5% , stearin turşusu 3.5-5.5%, lanolin 2.5-5%, Soya yağı 2.5-4.5%, donuz piyi 2.5-4%, qliserin 2.5-3.5%, Fukus ekstraktı 1-2.5%, □ trietanolamin 1.2%, İndol-3-karbinol 0.8-1.2%, konservant 0.05-1%, etil spirti 0.45-2%, karbopol 0.1-0.4%, təmizlənmiş su	Ayrıca qeyd edilməyib	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MASTOFIT (krem, 50 qr) adlı məhsul mastopatiya zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda məhsulun BFMQƏ-ə aid olmaması haqqında məlumatın bərdə edilməsi zəruridir. Belə ki, BFMQƏ-lar yalnız qida rasionunu zənginləşdirmək məqsədi ilə və yalnız "per os" yolu ilə qəbul edilə bilər.

Mastofit	tablet	(25x4)	Broccoli - 175,2 mg, Fucus extract - 20. Vitex agnus-castus - 0,8 mg	aerosil, calcium stearate, cellulose microcrystalline	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Mastofit (tablet №100) adlı məhsul süd vəziləri toxumalarının sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. □</p> <p>Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində olması zəruridir. Məhsul istehlal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).</p>
Maxi Day (Maksi Day)	tablet	(3x10)	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper - 1000 mcg, İodine - 140 mcg, İron - 17 mg, Calcium - 100 mg, Magnesium - 150 mg, Selenium - 30 mcg, Natural carotenoids mix - 2 mg, Vitamin B1 - 3mg, Vitamin B2 - 2 mg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 70 mg, Vitamin D3 - 400IU, Vitamin E - 20 mg, Vitamin K - 40 mcg, Zinc- 15 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Corn starch, Gum Arabic	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	31.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Maxi Day (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil.</p>
MD-ISCHIAL (MD-ISÇIAL)	Flakon	2.0 ml	Collagen 100 mcg, Rhododendron 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-ISCHIAL N 10 adlı məhsul onurğa sütununun aşağı arxa nahiyəsinin hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
MD-KNEE	Flakon	2.0 ml	Collagen 100 mcg, Arnica 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-KNEE N 10 adlı məhsul diz oynaqının hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.□</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
MD-MUSCLE (MD-MUSKLE)	Flakon	2.0 ml	Collagen 100 mcg, Hypericum 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-MUSCLE N 10 adlı məhsul əzələ və oynaq hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
MD-POLY	Flakon	2.0 ml	Collagen 100 mcg, Drosera 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-Poly N 10 adlı məhsul onurğa sütununun hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
MD-SHOULDER (MD-SHOULDER)	Flakon	2.0 ml	Collagen 100 mcg, İris 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-SHOULDER N 10 adlı məhsul çiyin və qol nahiyəsinin oynaq hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
MD-THORACIC (MD-ŞORAKİK)	Flakon	2.0 ml	Collagen 100 mcg, Cimicifuga 1 mcg	water for injection, sodium chloride	GUNA S.p.a.,	İtaliya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş MD-THORACIC N 10 adlı məhsul döş qəfəsi nahiyəsinin hərəkətinə kömək edən baryer effektdə və lubrikant təsirə malik tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda terapevtik funksiya yazısının ləğv edilməsi zəruridir.</p>
Medese	balzam	30 ml	sunflower seed - 44-46%, castor oil - 29-31 %, beeswax - 9-11%, olive oil - 8-10 %, sesame oil - 1-3 %, sunflower seed oil (tozcuğun ekstraktı+tokoferol) - 0,8 -1,5 %, lavender oil - 0,2-0,4 %, fir turpentine - 0,2-0,4 %, fir oil - 0,2-0,4 %, thuja oil - 0,1-0,2 %, royal jelly extract - 0,1-0,2 %, amaranth extract - 0,1-0,2 %, sunflower seed oil (rosmarinus officinalis leaf extract) - 0,1-0,2 %, sandalwood oil - 0.04-0,05 %	ayrıca göstəriləməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	08.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Medese 30 ml adlı məhsul bədən üçün bərpa edici balzam kimi xaricə tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>

Mens Box	kapsul		Essentials by Siberian Health (Deer Antler and Siberian Ginseng) (kap/410 mg) tərkibi: Qəpikotu kökü 200 mq, Eleuterokokk ekstraktı 150 mq, Qemolen 45 mq, Jənşən □ ekstraktı 10 mq, Dehidratlaşdırılmış maral qanı 5 mq,Elemvitals.Zinc with Siberian herbs (kap/470 mq) tərkibi: Exinaseya ekstraktı 102 mq, Aserola ekstraktı 100 mq,İnulin □ tozu 100 mq, İtburnu ekstraktı 50 mq, Sink orotat 50 mq, Sink laktat 35 mq, Sink sitrat 30 mq, Mis sitrat 3 mq.Essentials by Siberian Health (Yohimbe and Siberian □ ginseng) (kap/430 mq) tərkibi: Eleuterokokk kökü 200 mq, Qemolen 150 mq, Yoximbe ekstraktı 70 mq, Levzey ekstraktı 10 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	03.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Mens box məhsulu kişilərdə immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.□ Qeyd:İdxal zamanı ikincil qablaşdırma içərisinə Azərbaycan dilində istifadə üzrə təlimatın yerləşdirilməsi, ikincil qablaşdırımda və istifadə üzrə təlimatda köm əkçim adda bərin göstərilmişizə vurulur.
Meqaller	şərbət	100ml	Juglans nigra - 500 mg, Polyodium virginianum - 400 mg, Cucurbita sees extract - 250 mg, Tanacetum vulgare -250 mg, Syzgium aromaticum - 250 mg, Allium sativum - 250 mg	glycerin, carob syrup, potassium sorbate, sodium benzoate, water	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	15.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Meqaller şərbət 100 ml adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Muttarin 150 ml şərbət	şərbət	150 ml	Gamma-aminobutyric acid - 50 mg, glutamine - 20 mg, vitamin B6 - 0,100 mg, folic acid - 0,0100 mg, magnesium hydroxyde - 11 mg	potassium sorbate, sodium benzoate, peppermint oil, gum arabic, caramel colour, glucose-fructose syrup, glycerine, purified water	Reopharma Ltd	Bolqarıstan	15.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Muttarin 150 ml şərbət adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "xəbərdarlıqlar" bəndində "qida əlavəsi" yazısını "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması zəruridir. Qablaşma ilə istifadə üzrə təlimatda olan istifadə qaydalarının uyğunlaşdırılması zəruridir.
Natural Sterol Complex (Natural Sterol Kompleks)	tablet	1	Beta sitosterol 133.33 mg, Tribulus terrestris 116.68 mg, Kudzu 82.83 mg, 5-methyl 7 -methoxyisolavone 167 mg, Cyanotis 167 mg, Ashawaganda extract 140.28 mg, Stinging nettle root 58.33 mg, Korean Ginseng 56.94 mg, Kola nut 56.94 mg, Cissus Quadangularis 34.72 mg, White button mushroom 34.72 mg, Gymnema □ sylvestre 34.72 mg, Guarana 1.39 mg, Alfalfa 111.11 mg, Milk thistle root 55.56 mg, Spirulina 45.56 mg, Dandelion root 28.89 mg, Garlic 28.89 mg, Ginger root 28.89 □ mg, Licorice root 11.1 mg, Wheat Grass 5.55 mg, Saw Palmetto root 5.55 mg, Celery seed 5.55 mg, Cayenne 5.55 mg, Chlorella 1.11 mg, Flaxseed powder 41.68 mg.□ □ Lecithin 41.68 mg, Green tea extract 33.33 mg, Ginkgo biloba leaf 29.58 mg, Bioflavonoids 19.96 mg, Grapeseed extract .417 mg, Lycopene 0.042 mg	dicalcium phosphate, microcrystalline cellulose, silicoon dioxide, stearic acid, lecthin, magnesium stearate,	Universal Nutrition	ABŞ	29.10.2018	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NATURAL STEROL COMPLEX(tablet N 90) adlı məhsul anabolik sterolların, amin turşuların, enerji stimulatorların, mikroelementlərin, piy eridicilərin və böyümə faktorlarının əlavə mənbəyi kimi idmançıların pəhrizində tövsiyə olunan məhsul olub,öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, onun tərkibində BFMQƏ- n tərkibində istifadəsi qadağan olan bitkilərin siyahısına daxil olmuş bitkilər mövcuddur: Tribulus terrestris və Aşvağanda(Withania somnifera).
Neurocar (Neyrokar)	daxilə qəbul üçün məhlul	10 ml	Coenzime Q 10 0.01 gr, L- carnitine hydrochloride 1250 mg	maltodextrin, silica, potassium sorbate, sodium benzoate, fructose, orange flavour, potassium sorbate, water	BioDue Spa	İtaliya	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Neurocar adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən məximi istifadə həddini aşmır. □ Qeyd: Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda "14 yaşdan yuxarı 5 ml gündə 1 dəfə istifadə etmək tövsiyəsinin" qeyd edilməsi zəruridir.
Nigenol	kapsul		Black cumin oil 450 mg, Calcium ascorbate (Vitamin C) 26.67 mg , Biotin 16.67 mcg, D-alpha-tocopherol (1000 IU/g) (Vitamin E) 4 mg, Natural Beta-carotene 0.5 mg	Soy lecithin IP, glycerol monostearate	DR.Dünner AG	İsveçrə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. □ Qeyd:İdxal zamanı məhsulun qablaşmasında istifadə olunmuş stiker üzərində olan məhsulun istifadə qaydası barədə məlumat orijinal istifadə qaydasına uyğun olaraq qeyd edilmişdir.Həmçinin, stiker üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması barədə və məhsulun istehsal tarixi barədə məlumatın qeyd olunması zəruridir.Bundan başqa, idxal zamanı qablaşmanın içərisinə Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatın yerləşdirilməsi zəruridir.
Nigromax (Nigromaks)	kapsul	3	Handroanthus impetiginosus seed 60 mg, Grapefruit seed extract 50 mg, Morinda citrifolia fruit 35 mg, Tanacetum vulgare leaf and flower 35 mg, Juglans nigra 30 mg, □ Cucurbita moschata seeds 25 mg, Dianthus extract 40 mg, Gossypium hirsutum semina 10 mg, Spirulina 20 mg, Bromelain 10 mq, Papain 15 mg, Selenium 25 mcg,Zinc 15 mg	calcium stearate, maltodextrin	Evroplus	Ukrayna	24.10.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NIGROMAX(kapsul, N 30) adlı məhsul profilaktik olaraq qəbizlik, meteorizm, qarışıq helmintozlar zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: tövsiyə olunur satış üçün nəzərdə tutulmuş məhsulun qablaşmaları müvafiq standartlara uyğun olsun. Belə ki, ekspertizaya təqdim olunmuş nüsxənin qablaşması aşağı keyfiyyətə malik idi.

Nordic Omega-3	kapsul	550 mg	Omega-3 550 mg	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Nordic Omega-3 (kapsul, N 60) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması barədə məlumatın qeyd olunması zəruridir.
Nospadol	şam	2	Extract Valeriana officinalis-50 mg, Extract Leonurus-50 mg, Extract Chamomillae-50 mg, Mg sitrat-100 mg, Vitamin B6-4,5 mg		PE. Borodatov A.İ	Ukrayna	19.10.2018	Xitam verilən müraciətlər	xitam müraciət
Nozitiks	sprey	10 ml	Lactoferrin, glycyrrhizic acid disodium salt, perilla seed oil, DL-alpha tocopheryl acetate, totarol, pepper mint essential oil, Abies sibirica essential oil, Eucalyptus globulus essential oil	Purified water, olive oil refined, sodium dihydrogen phosphate, sodium hydrogen phosphate, EDTA disodium salt	Tanacetum s.r.o.	Çex respublikası	12.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və müalicə məqsədilə istifadə olunmur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Okselen	kapsul	3	Vitamin C 90 mq, Sink 15 mq, Vitamin E 15 mq, Vitamin B6 1.6 mq, Selen 0.055 mq	qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat	Vitapharm-Com	Moldova	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Okselen (kapsul, N 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Omega 3-6-9 kapsul	kapsul	№ 60	fish oil - 850 mg, omega 3 fatty acids - 225 mg, EPA - 153 mg, DHA - 102 mg, flax lin seed oil - 200 mg, primose oil - 100 mg	gelatin, water, glycerole	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	08.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega 3-6-9 kapsul №60 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşmanın üzərində istifadə olunan stikerlər (azərbaycan dilində yazılar) original etiketlərin üzərində yazılarla və istifadə üzrə təlimatla uyğunlaşdırılması, istifadə üzrə təlimatda "Məhsulun xüsusiyyətləri" bölməsinin əlavə olunması zəruri hesab olunur.
Omega 3-6-9 kapsul	kapsul	№ 60	fish oil - 850 mg, omega 3 fatty acids - 225 mg, EPA - 153 mg, DHA - 102 mg, flax lin seed oil - 200 mg, primose oil - 100 mg	gelatin, water, glycerole	Talya Bitkisel Ürünler Tic. San. Ltd. Şti	Türkiyə	08.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega 3-6-9 kapsul №60 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşmanın üzərində istifadə olunan stikerlər (azərbaycan dilində yazılar) original etiketlərin üzərində yazılarla və istifadə üzrə təlimatla uyğunlaşdırılması, istifadə üzrə təlimatda "Məhsulun xüsusiyyətləri" bölməsinin əlavə olunması zəruri hesab olunur.
Osteolis	tablet	№. 15	Vit K2-22.5 mcg , Calcium-400.0 mg, Vit D3-2.5 mcg		MedPharma, spol.s.r.o	Çex respublikası	15.10.2018	Xitam verilən müraciətlər	məktub
Otacı pastil Oka mentol	sorma	2	Menthol0.26%, Eucalyptol 0.26%. Thymol 0.0002%, Camphor 0.0002%, Oleum anisi, Oleum origani, Verbascum phlomoides ekstrələri, Glycosum, Saccharum.		Kurstan İlacları A.Ş	Türkiyə	30.10.2018	Xitam verilən müraciətlər	
Ovesol	tablet	(20x2)	yulaf ekstraktı - 150 mg (0,8 % rutin), solmazçıyəkəi ekstraktı - 60 mg, nənə ekstraktı - 30 mg, sarıqök ekstraktı - 13,25 mg (kurkumin 10 mg)	colloidal silicon dioxide, calcium stearate, cellulose microcrystalline, tvn - 80, hydroxypropyl cellulose, ferrium oxide (brown, black, red)	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ovesol (tablet №40) adlı məhsul qaraciyər və öd yollarının funksional vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə qaydasının «yalnız böyüklər 1 tablet gündə 2 dəfə» olaraq dəyişdirilməsi, istifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Pectolife şərbət 150 ml	şərbət	150 ml	N-acetylcysteine - 20 mg, Zinc sulfate heptahydrate - 1,32 mg, Grindelia - 12,5 mg,Thymus serpyllum L. - 33,2 mg, Drosera - 4,2 mg	Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Glucose-fructose syrup 70%, Glycerine, Purified water	Reopharma Ltd	Bolqarıstan	15.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Pectolife şərbət 150 ml adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "xəbərdarlıqlar" bəndində "qida əlavəsi" yazısını "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması zəruridir. Qablaşma ilə istifadə üzrə təlimatda olan istifadə qaydalarının uyğunlaşdırılması zəruridir.

Pervenol	gel	50 g	Hesperedin 0.05g, Diosmin 0.45 g, Chesnut seed extract 0.319 g, Ginkgo biloba leaf extract 0.430 g, Rutin 1.197 g, Common marigold ower extract 1.197 g.	water, glycerin, triethanolamine, carbomer, propylparaben, methylparaben	S.C.Laboratoarele Medica S.R.L	Rumuniya	25.10.2018	Mənfi	<p>Ekspertizaya təqdim olunmuş PERVENOL (gel, 50 qr) adlı məhsul yerli təsiri kombine olunmuş angioprotektor və venotonik vasitə olub, kapilyarların keçiriciliyini aşağı salır, ödem, iltihab əleyhinə və ağrıkəsici farmakoloji təsirlər göstərir. Həmçinin, məhsulun tərkibində bir çox allergik reaksiyalara səbəb olan inqredientlər vardır ki, onların çoxu dərman vasitələrinin tərkibində mövcuddur. Beləliklə, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, məhsul öz tərkib və istifadə qaydalarına əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd: Dossyədə istehsalçı tərəfindən tərkib haqqında rəsmi sənəd başqa qablaşma üçün (miqdar göstərilməyib) təqdim edilmişdir. 50 q məhsul üçün nəzərdə tutulmuş tərkib haqqında istehsalçının rəsmi sənədi ekspertizaya təqdim olunmamışdır.</p>
Philos(Filos)	inf/m	1.1ML	Cross-linked Hualuronic acid-24 mg/ml	Lidocaine HCL, Phosphate-buffered saline	Acmedi Koreya Co. Ltd	Cənubi Koreya	24.10.2018	Müsbət	<p>"Philos (Filos), inyeksiya üçün məhlul, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə №1" üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi lavazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>
Plaga Forte	kapsul	(10x2)	Lipase - 13.000 Fip, Amylase - 6.650 DU, Glucoamilase - 26 AGU, Alpha Galactosidase - 125 GalU, Protease 4.5 - 4.120 HUT, Protease 3.0 - 15 SAPU, Protease 6.0 - 3.000 HUT, Natural Bacteria protease - 3.000 PC.	Sunfloweroil, BovineGelatin, Titanium Dioxide, red iron oxide, Hypromellose, Gellam Gum	INDUSEN, S.A	İspaniya	30.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş PLAGA forte (kapsul №20) adlı məhsul funksional dispepsiya zamanı köməkçi vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "Bbioloji fəallığa malik qida əlavəsidir, dərman vasitəsi deyil" ifadəsinin əlavə olunması, istifadə qaydasının " 14 yaşdan yuxarı 1-2 kapsul gündə 1 dəfə" olaraq dəyişdirilməsi mütləqdir.</p>
Plamin	kapsul	1	Echinacea root extract 360mg, Breers yeast extract 180 mg, Grape seed extract 100mg, Aloe vera dried leaf gel 64 mg, Propolis extract 52 mg, Zinc 52 mg, Vitamin C 32 mg	cellulose, magnesium salt of fatty acids	Plameca Plantas Medicinales Y Complementos Alimenticios,S.A	İspaniya	29.10.2018	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PLAMIN(kapsul N 50) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdıran BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Polstoun	şərbət	300 ml	Equisetum arvense-570 mq, Spergularia rubra-330 mq, Peumus boldus leaves-280 mq, Opuntia ficus-indica-170 mq, Sideritis angustifolia-170 mq, Rosmarinus officinalis-170 mq, Cynodon dactylon-170 mq, Melissa officinalis-170 mq	fructose, polysorbate, potassium sorbate, benzoate sodium, xanthan gum, lemon flavoring, water	Fortex Nutraceutical LTD	Bolqarıstan	17.10.2018	Mənfi	<p>Ekspertizaya təqdim olunmuş Polstoun (şərbət 300 ml) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibi və istifadə göstərişi eyni olan dərman vasitəsi (Tutukon şərbət 600 ml) mövcuddur.</p>
Prosvent	kapsul	(3X10)	Saw palmetto powder (Serenoa repens) - 150 mq,Pumpkin seed oil (Cucurbita maxima) - 100 mq, vitamin E - 30mq, zinc- 20mq	gelatin	S.C.Laboratoarele Medica S.R.L	Rumuniya	19.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Prosvent (kapsul №30) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd : İdxal zamanı ikinci qablaşma üzərində məhsulun adı, istehsalçının adı və ya emtəə nişanı, istehsal və son istifadə tarixinin göstərilməsi zəruridir.</p>
Pustirnik Forte	tablet	(40x1)	magnesium - 24 mg, extract leonurus - 100 mg (luteolin - 250 mcg), Vitamin B6 - 1,6 mg	maltodextrin, strarch, calcium stearate, croscarmellose sodium, colloidal silicon dioxide, cellulose microcristalline, PEG - 4000, hydroxymethylpropylcellulose, titan dioxide, talc	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Pustirnik Forte (tablet №40) adlı məhsul MSS fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). İstifadə qaydasının "yalnız böyükler 1 tablet gündə 2 dəfə" olaraq dəyişdirilməsi mütləqdir.</p>

Qaragile forte Evalar	tablet	(25x2)	Vitamin C - 17,5 mg, zinc - 3,75 mg, rutin - 2,5 mg, lutein - 0,125 mg, antocian - 0,5 mg, Vitamin B6 - 0,5 mg, Vitamin B2 - 0,45 mg, Vitamin B1 - 0,375 mg	colloidal silicon dioxide, cellulose microcystalline, calcium stearate, polysorbate - 80, hydroxymethylpropylcellulose, titan dioxide, flavoring	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Qaragile forte Evalar (tablet №50) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. Original qablaşma və stikerdə olan məlumatların eyniləşdirilməsi mütləqdir. (istifadə qaydasının "14 yaşdan böyüklərə 1-2 tablet gündə 3 dəfə" olmasının saxlanılması şərti ilə, belə ki, original qablaşmada məhsul 14 yaşdan aşağı uşaqlara da tövsiyə olunmuşdur). Həmçinin stikerdə "kapsul" sözünün "tablet" sözü ilə əvəz olunması zəruridir.
Qaragile forte Evalar	tablet	(25x4)	Vitamin C - 17,5 mg, zinc - 3,75 mg, rutin - 2,5 mg, lutein - 0,125 mg, antocian - 0,5 mg, Vitamin B6 - 0,5 mg, Vitamin B2 - 0,45 mg, Vitamin B1 - 0,375 mg	colloidal silicon dioxide, cellulose microcystalline, calcium stearate, polysorbate - 80, hydroxymethylpropylcellulose, titan dioxide, flavoring	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Qaragile forte Evalar (tablet №100) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. Original qablaşma və stikerdə olan məlumatların eyniləşdirilməsi mütləqdir. (istifadə qaydasının «14 yaşdan böyüklərə 1-2 tablet gündə 3 dəfə» olmasının saxlanılması şərti ilə, belə ki, original qablaşmada məhsul 14 yaşdan aşağı uşaqlara da tövsiyə olunmuşdur) □
Qızıl Mumya	tablet	(10x3)	Təmizlənmiş Altay mummyası - 200 mq	yoxdur	Evalar QSC	Rusiya	22.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Qızıl Mumya tablet №60 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın originala uyğun tərcümə olunması, məhsulun üzərində olan stikerdə nümunədə olduğu kimi təbii sayının №20 yox, №60 yazılması, əks göstərişlərin qeyd olunması zəruridir.
Qlisin forte 300 mq	tablet	(20x1)	glycine - 600 mg, vitamin B6 - 6 mg, vitamin B1 - 5 mg, vitamin B12 - 9 mcg	sorbit, powdered lemon juice, natural flavoring lemon, calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcystalline	Evalar QSC	Rusiya	22.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Qlisin forte 300 mq tablet №20 adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi (QLİSİN 100 mg) mövcuddur.
Qlisin Forte Evalar 300 mq №60	tablet	(20x3)	glycine - 600 mg, vitamin B6 - 6 mg, vitamin B1 - 5 mg, vitamin B12 - 9 mcg	sorbit, powdered lemon juice, natural flavoring lemon, calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcystalline	Evalar QSC	Rusiya	29.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Qlisin forte 300 mq tablet №60 adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi (QLİSİN 100 mg) mövcuddur.
Radikulita net	gel	75 ml	qızıl biğ ekstraktı (Callisia fragrans) - 3,75 q, sünger tozu - 2,25 q, öküzotu ekstraktı - 0,75 q, çobanyastığı ekstraktı - 0,75 q	water of special purification, propylene glycol, gellant, sodium hydroxide	Evroplus	Ukrayna	23.10.2018	Müsbət	Adı çəkilən məhsul dərinin qan dövranını yaxşılaşdırıcı, yumşaldıcı, elastikliyi artırıcı və eyni zamanda əzələ ağırları zamanı köməkçi vasitə kimi tövsiyə olunan kosmetik vasitə olub, tərkibi və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatında məhsulun tibbi vasitələrə yox, kosmetik vasitələrə aid olması haqda məlumat verilməsi zəruridir. Belə ki, istehlakçının bütün normativ sənədlərində məhsul bu qeydiyyat statusu göstərilib.
Rakinaza	kapsul	3	Serratiopeptidase enzyme-375 mg, Nattokinase-17.5 mg	Vegetable capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	01.10.2018	Xitam verilən müraciətlər	kapsulun orta çəkisi uyğunsuzdur.
Reasist 30 caps	kapsul	N30	Cranberry (Vaccinium oxycoccos) 500mg, D-mannose 400mg, Arctostaphylos uva ursi 150mg, Potassium citrate 20mg, Magnesium citrate 20 mg	magnesium stearate, microcrystalline cellulose, silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Reasist (kapsul, N 30) adlı məhsul sidik yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Remenol	tablet	1	L-Methyl Folate-400 mcg		CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	27.10.2018	Xitam verilen müraciətlər	mektub-xitam
Renaissance Triple set premium	kapsul	90	Renaissance Triple Set Formula 1 (400 mq/kap) tərkibi:Bağayarpağı ekstraktı 150 mq, Aloe ekstraktı 40 mq,Razyana ekstraktı 40 mq,Ənginar ekstraktı 40 mq,Çobanyastığı ekstraktı 40 mq,Exinaseya ekstraktı 20 mq,Səna ekstraktı 20 mq, Ayıqulağı ekstraktı 20 mq,Qatırquyruğu ekstraktı 20 mq,At pıtrağı kökü ekstraktı 10 mq.Renaissance Triple Set.Formula 2 (400 mq/kaps) tərkibi: Vəzəri ekstraktı 80 mq, Sibir ayısoğanı ekstraktı 80 mq, Ala qanqal ekstraktı 80 mq, Daziotu ekstraktı 60 mq, Adaçayı ekstraktı 40 mq,Yabani qatıq otu ekstraktı 40 mq, Baykal başlıqotusu ekstraktı 20 mq.Renaissance Triple Set.Formula 3 (457 mq/kap) tərkibi: Premiks RUS 30257 Mens Health (Vitamin və mineral kompleksi) 50 mq, Üzüm çayırdayı ekstraktı 50 mq, Mercangilə meyvələrinin ekstraktı 50 mq, Adaçayı ekstraktı 50 mq, Kəlikotu ekstraktı 40 mq, Qaraqıyq ekstraktı 40 mq, Askorbin turşusu 35 mq,Yaşıl çay ekstraktı 30 mq, Rutin 30 mq, Vitamin E 50% 25 mq, Likopin 10% 20 mq, Qaragilə ekstraktı 25% 20 mq, "Beta tab 20%" 10 mq,Lavitol (dihidrokversetin) 5 mq, Vitamin A 2 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	01.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün tövsiyə olunan antioksidant təsire malik BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:İdxal zamanı ikincili qablaşdırmaya içərisinə Azərbaycan dilində istifadə üzrə təlimatın yerləşdirilməsi, ikincili qablaşdırmada və istifadə üzrə təlimatda köməkçi maddələrin göstərilməsi zəruridir
Renaissance Triple set premium	kapsul	90	Renaissance Triple Set Formula 1 (400 mq/kap) tərkibi:Bağayarpağı ekstraktı 150 mq, Aloe ekstraktı 40 mq,Razyana ekstraktı 40 mq,Ənginar ekstraktı 40 mq,Çobanyastığı ekstraktı 40 mq,Exinaseya ekstraktı 20 mq,Səna ekstraktı 20 mq, Ayıqulağı ekstraktı 20 mq,Qatırquyruğu ekstraktı 20 mq,At pıtrağı kökü ekstraktı 10 mq.Renaissance Triple Set.Formula 2 (400 mq/kaps) tərkibi: Vəzəri ekstraktı 80 mq, Sibir ayısoğanı ekstraktı 80 mq, Ala qanqal ekstraktı 80 mq, Daziotu ekstraktı 60 mq, Adaçayı ekstraktı 40 mq,Yabani qatıq otu ekstraktı 40 mq, Baykal başlıqotusu ekstraktı 20 mq.Renaissance Triple Set.Formula 3 (457 mq/kap) tərkibi: Premiks RUS 30257 Mens Health (Vitamin və mineral kompleksi) 50 mq, Üzüm çayırdayı ekstraktı 50 mq, Mercangilə meyvələrinin ekstraktı 50 mq, Adaçayı ekstraktı 50 mq, Kəlikotu ekstraktı 40 mq, Qaraqıyq ekstraktı 40 mq, Askorbin turşusu 35 mq,Yaşıl çay ekstraktı 30 mq, Rutin 30 mq, Vitamin E 50% 25 mq, Likopin 10% 20 mq, Qaragilə ekstraktı 25% 20 mq, "Beta tab 20%" 10 mq,Lavitol (dihidrokversetin) 5 mq, Vitamin A 2 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	01.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün tövsiyə olunan antioksidant təsire malik BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:İdxal zamanı ikincili qablaşdırmaya içərisinə Azərbaycan dilində istifadə üzrə təlimatın yerləşdirilməsi, ikincili qablaşdırmada və istifadə üzrə təlimatda köməkçi maddələrin göstərilməsi zəruridir
Restalpin (Tusserbe fluid)	şərbət	180 ml	Mugo pine(Pinus mugo Turra) gems, fluid extract - 6 ml, Plantain (Plantago major L.) leaves, fluid extract - 6 ml, Tyme (Thymus vulgaris L.) eaves, fluid extract - 6 ml, Mullein (Verbascum thapsus L.) flowers fluid extract - 6 ml	maltilol syrup, purified water, Eucalyptus flavour	ESI S.p.A	İtaliya	30.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Restmax (Restmaks)	tablet	3	Crataegus monogyna fruit 150mg, Passiflora incarnata root 150 mg, Valeriana officinalis root 100 mg, Melissa officinalis aboveground part 100 mg, Lavandula angustifolia aboveground part 100 mg, Magnesium 150 mg, Vitamin B6 3 mg.	calcium stearate, maltodextrin	Evroplus	Ukrayna	24.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş RESTMAX (kapsul, N 30) adlı məhsul mərkəzi sinir -sistemi sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsulun istifadə qaydasında "1 tablet gündə 1 dəfə qəbul etmək" təvsiyəsinin qeyd edilməsi zəruridir.
Rolly multivitamin	şərbət	150 ml	Vitamin C (L-ascorbic acid) - 48 mg, Vitamin B3 (Niacin) - 12,75 mg, Vitamin E (D-α-tocopherol Acetate) - 6,7 mg, Pantothenic Acid (Calcium Pantothenate) - 3,68 mg, Vitamin B6 (Pyridoxin Hydrochloride) - 1,44 mg, Vitamin B1 (Thiamine Hydrochloride) - 1,18 mg, Vitamin B2 (Riboflavin) - 1,17 mg, Folic acid - 140 µg, Biotin - 100 µg, Vitamin A (Retinyl Palmitate) - 50 µg, Vitamin B12 (Cyanocobalamin) - 1,4 µg, Calcium (from Calcium Citrate) - 15,12 mg, Magnesium (from Magnesium Citrate) - 6,96 mg, Iron (from Ferrrous Gluconate) - 88 µg, Royal Jelly -- 30 mg	Fructose, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Purified wated	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Rolly multivitamin (şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. Məhsulun istifadə qaydasının "4 yaşdan yuxarı 7,5 ml gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir. Əks halda biotin maddəsinin miqdarı 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş gündəlik qəbul dozasını aşır (75 mq-dan çox olmamalıdır).

Rowabestin (Rovabestin)	kapsul	3	Lipoic acid 200 mg, L-carnitine 200 mg, Vaccinium 125 mg, Chrysanthellum americanum 125 mg, Citicolinum 100 mg, Arctostaphylos uva-urs 50 mg	lactose	PE. Borodatov A.İ	Ukrayna	31.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Rowabestin (kapsul, N 30) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Lipoy turşusu gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (maksimal istifadə həddi 100 mq tövsiyə olunur). Bundan başqa, ekspertizaya zamanı müəyyən gətirilməmiş aşkar edilmişdir. Belə ki, məhsulun tərkibində olan bitkilərin konkret olaraq hansı hissələrindən istifadə olunduğu yeni bitki xammalları, Vaccinium bitkisini hansı növünün istifadə edildiyi və bitkilərin hansı maddələrə əsasən standartlaşdırıldığı qeyd olunmayıb.
ROWAvit multivitamin (Rovavit)	şərbət	150 ml	L-arginin-250 mg, Vit C-35 mg, Vit A-360 mcg, Tiamin-1 mg, Riboflavin-0.5 mg, Niacine-6 mg, Pantotenic acid-2 mg, Vit B6-0.5 mg, Vit B9-30 mcg, Biotin-7.5 mcg, Vit B12-0.75 mcg, Vit D-10 mcg, Vit E-6 mcg, Selenium-10 mcg, Zinc-3 mg, Chrome-5 mcg, Vit K1-8 mcg, Copper-50 mcg, Calcium-200 mg, L-karnitin-200 mg, Vitamin B5-6 mg	Deonized water, Sugar, Orange Aroma, Xhantan gum, Potassium sorbate, Sodium benzoate.	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	30.10.2018	Xitam verilən müraciətlər	Uyğunsuz
Ruvenor gel	gel	65 ml	Propylene glycol - 5%, Ruscus Aculeatus root extract - 5%, carbomer - 0,75 %, Peg-40 hydrogenated castrol oil - 0,75 %, Mentha Piperita oil - 0,25 %, Lavandula Angustifolia oil - 0,05 %, Sodium hydroxide - 0,20%, 2-Bromo-2-Nitropropane-1.3-Diol - 0,05 %	Aqua	Fortex Nutraceutical LTD	Bolqarıstan	08.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ruvenor gel 65 ml adlı məhsul ayaqların derisinə qulluq üçün tövsiyə olunan kosmetik vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sabelnik	tablet	(20x3)	Bataqlıq gördəvərin ana köklərinin tozu - 775 mg (tanin - 20 mg)	calcium stearate, colloidal silicon dioxide, cellulose microcrystalline	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sabelnik (tablet №60) adlı məhsul oynaqların və onurğanın funksional vəziyyətinin normada saxlanılmasına köməklik göstərən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Sabelnik	çay	2 g	Bataqlıq gördəvərin ana köklərinin tozu - 2 g	yoxdur	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sabelnik (çay №20 paket) adlı məhsul oynaqların və onurğanın funksional vəziyyətinin normada saxlanılmasına köməklik göstərən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Sedapren kapsul	kapsul	(3x10)	Valeriana officinalis – 75 mg, Passiflora incarnata – 100 mg, Leonurus cardiaca – 50 mg, Melissa officinalis – 10 mg, Magnesium – 100 mg, Vitamin B6 – 2 mg	magnesium carbonate, magnesium stearate, silicon dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	17.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş SEDAPREN (kapsul №30) adlı məhsul MSS xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Sibirskaya Kolleksiya Batzamov Xurdan	balzam	50 ml	Aqua 85.3%, Ethoxydiglycol 4%, C12-13 pareth-9 1.5%, Dimethyl sulfone 1%, Gluconlactone 1%, Carbomer 0.95%, Mentha piperita leaf oil 0.5%, Menthol 0.5%, Quercus robur root extract 1%, Sodium benzoate 0.1%, Camphor 0.2%, Sodium hydroxide 0.1%	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	24.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sibirskaya Kolleksiya Batzamov Xurdan 50 ml adlı məhsul boyun və bel nahiyəsində olan diskomfort hissini aradan qaldırmaq və hərəkəti yüngülləşdirmək üçün tövsiyə olunan balzam olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sibirskiy propolis (Zolotoy)	şərbət	100 ml	Artezian suyu 88 qr, Propolis 3 qr, Dağ balı 4 qr, Çatlıotu 1 qr, Çapaq 1 qr, Qırmızı kök 0.5 qr, Zəfəranabənər levzey kökü 0.5 qr, Gülümbahar gülü 0.4 qr, Yonca otu 0.4 qr, Dəmirtikən otu 0.4 qr, Gəven kökü 0.4 qr, Yemişan meyvələri 0.4 qr	Ayrıca qeyd edilməyib.	Laboratoriya sovremennogo zdorovya	Rusiya	22.10.2018	Mənfi	Eksperizaya təqdim olunmuş Sibirskiy propolis (Zolotoy) adlı məhsul kişi cinsiyyət xəstəliklərində tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində BFMQƏ-nin istehsalı zamanı istifadəsinə yol verilməyən qadağan olunmuş Dəmirtikən bitkisi (Trbu sus terrestris) mündükdür.
Sibirskiy propolis Aqatoviçy	şərbət	95 ml	Laktuloza şərbəti 90 qr, Propolis 5 qr, Çobanyastığı ekstraktı 2 qr, Adaçayı ekstraktı 2 qr, Kuril çayı ekstraktı 1 qr	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sibirskiy propolis (Aqatoviçy) 95 ml adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumat qeyd olunması zəruridir.

Sibirskiy propolis Serebranny	şərbət	100 ml	Artezian suyu 85 qr, İon- struklaşdırılmış propolis 3 qr, Dağ balı 4 qr, Melonella ekstraktı 2 qr, Exinaseya otu 1 qr, Gülümbahar çiçəyi 0.5 qr, Kuru çayı 0.5 qr, İtburnu meyvəsi 0.4 qr, Kəlikotu otu 0.4 qr, Mercangilə meyvəsi 0.4 qr, Qırmızı kök 0.4 qr, Çaytanı meyvəsi 0.4 qr, Göyümçək kökü 0.4 qr, Qarağat yarpağı 0.4 qr, Sidr ağacının iynə yarpağı 0.4 qr, Dərman cabrayıl otu kökü 0.4 qr, Çəmən atışahı otu 0.4 qr	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sibirskiy propolis (Serebrenny) 100 ml adı məhsul immün sistemi möhümləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalarla yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində məhsulun Bioloji fəallığı malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumat qeyd olunması zəruridir.
Sila Imperatora	kapsul	3	Ekstrakt kitayskiy derezi 31.8 qr, Maral pantı 0.56 qr, Dəmir tikani bitkisi 45.9 qr, Şanxay acı bibəri 6.6 qr, Evkomiya bitkisinin qabığı 0.102 qr, Əsl jənşen bitkisinin kökü 7.102 qr	Qeyd edilməyib	Silk Road Snow Land Import-Export Trade Company LTD	Çin Xalq Respublikası	23.10.2018	Mənfi	Təqdim olunmuş sənədlər və nümunələrin ekspertizası əsasında müəyyən oldu ki, SİLA İMPERATORA (kapsul N 6) məhsulu öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində demirtikan (Tribulus terrestris) bitkisinin ekstraktı var. Bu bitki Tribulus L cinsinə aiddir, bu da qıdada istifadə edilməyən bitkilərin siyahısına daxildir və BFMQƏ-n tərkibində istifadə edilməməlidir. Bu bitkinin elmi cəhəddən hipotoksikliyi, nefrotoksikliyi və neyrotoksikliyi sübut olunub. Həmçinin, məhsulun laborator analiz nəticələri onun tərkibində dərman maddəsi olan sildenafil sitrat maddəsinin mövcudluğunu və kapsulun orta çəkisinin normativ sənədlərə uyğun olmamasını aşkar etdi. Bundan başqa, qablaşma üzərində verilmiş tərkibə aid məlumat normativ sənədlərə qeyd edilən məlumat ilə uyğunlaşmır.
Simbiotic+ (Simbiotik+)	kapsul	(1x10)	Lactobacillus rhamnosus - 6 milyard, Saccharomycetes boulardii-2.5 milyard, inulin 50 mg	crystalline cellulose	Sensilab Ltd	Sloveniya	19.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Simbiotic+ (Simbiotik+) kapsul №10 adı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalarla yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil.
Sinaliv tablet	tablet	(3x10)	Artichoke - 200 mg, Sylimarın 80 % - 140 mg, L-ornithine - 200 mg	gelatin, microcrystalline cellulose, wheat starch, sodium starch glycolate, silicon dioxide, magnesium stearate	Fortex Nutraceutical LTD	Bolqarıstan	15.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş SINALIV (tablet №30) adı məhsul qaraciyər, öd yolları funksiyalarının, lipid-xolesterin mübadiləsi pozumları zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalarla yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydalarında tövsiyə edilən sutkalık doza 3 tablet göstərilirdi halda, onu 2 tablet ilə əvəz etmək zəruridir. Belə ki, təqdim olunan doza (3 tablet) artıq terapiyaya uyğundur. İstifadə üzrə təlimatda əks göstərişlər bəndinin əlavə etmək zəruridir.
Sinusil 20 ml	sprey	20 ml	Metilsulfonilmetan-50mg, luffa operculata-120 mg, perilla rutescens-100 mg, carpinus		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	04.10.2018	Xitam verilen müraciətlər	xitam verilir
Sinusil 20 ml	sprey	20 ml	Metilsulfonilmetan-50mg, luffa operculata-120 mg, perilla rutescens-100 mg, carpinus		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	04.10.2018	Xitam verilen müraciətlər	xitam verilir
Siston	tablet	1	Didymocarpus pedicellata 65 mg, Saxifraga ligulata 49 mg, Rubia cordifolia 16 mg, Cyperus scariosus 16 mg, Achyranthes aspera 16 mg, Onosma bracteatum 16 mg, Vernonia cinerea 16 mg	Hajrul yahood bhasma, Shilajeet	The Himalaya Drug Company	Hindistan	31.10.2018	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SİSTON (tablet N 100) adı məhsul böyrək xəstəlikləri zamanı istifadəsi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, onun tərkibində BFMQƏ-n tərkibində istifadəsi qadağan olan bitkilərin siyahısına daxil olmuş Tribulus terrestris bitkisinin tozu mövcuddur. Məhsulun dərman vasitələri kateqoriyasına aid olunmasını təsdiqləyən məhsula dair normativ sənədlərdə və istifadə üzrə təlimatda onun bir çox farmakoloji xüsusiyyətlərinin sadalanmasıdır. Həmçinin, istifadə üzrə təlimatda bitkilərin Azərbaycan dilində adları düzgün tərcümə olunmayıb, çoxlu sayda texniki səhvlər mövcuddur.
Solufer plus 150 ml	şərbət	150 ml	Ferrum fumarate-30 mg, ferrum-10 mg, folic acid-0.2 mg, Vitamin B12-0.7 mkg, Vitamin C-30 mg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	05.10.2018	Xitam verilen müraciətlər	xitam verilir
Solufer plus 150 ml	şərbət	150 ml	Ferrum fumarate-30 mg, ferrum-10 mg, folic acid-0.2 mg, Vitamin B12-0.7 mkg, Vitamin C-30 mg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	05.10.2018	Xitam verilen müraciətlər	xitam verilir
Spektrum	tablet	№30	Vitamin A 5000 İU, Tocopherol acetate 30 İU, Ascorbic acid 60 mg, Folic acid 400 mcg, Thiamine mononitrate 1.5 mg, Riboflavin 1.7 mg, Niacinamide 20 mg, Pyridoxine hcl 2 mg, Cyanocobalamin 6 mcg, Cholecalciferol 400 İU, Biotin 30 mcg, Vitamin K1 25 mcg, Pantothenic acid 10 mg, Calcium 162 mg, Iodine 150 mcg, Iron 18 mg, Magnesium 10 mg, Copper 2 mg, Zinc 15 mg, Manganese 2.5 mg, Chromium 25 mcg, Molybden 25 mcg, Selenium 25 mcg, Kalium 40 mg, Nikel 5 mcg, Stannum 10 mcg, Silicium 10 mcg, Vanadium 10 mcg	microcrystalline cellulose, stearic acid, croscarmellose sodium, hydroxypropyl methylcellulose, propylene glycol, triacetin	Gemini Pharmaceuticals, Inc	ABŞ	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Spektrum (tablet, N 30) adı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda istifadə qaydasında "14 yaşdan yuxarı uşaqlara qəbul etmək tövsiyəsinin" qeyd edilməsi zəruridir.

<p>Tiens Glucosamine capsules (Tiens Glukozamine kapsul)</p>	<p>kapsul</p>	<p>1</p>	<p>D-Glucosamine 28 gr, Calcium 10 gr, Chondroitin sulphate 18 gr</p>	<p>Collagen, Silicon Dioxide, Capsule (Gelatın, Lemon yellow, Ponceau 4R, Titanium dioxide)</p>	<p>Tianjin Tianshi Bioloji İnkişaf Co. LTD</p>	<p>Çin Xalq Respublikası</p>	<p>23.10.2018</p>	<p>Müsbət</p>	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən TIENS GLUCOSAMİNE(kapsul, 400 mq N 60) adlı məhsul oynaqların möhkəmlənməsinə və qığırdaqların müdafiəsi üçün, dayaq-hərəkət və sümük sistemlərinin xəstəliklərinin profilaktikası üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
<p>Tonqkat Ali Platinum</p>	<p>kapsul</p>	<p>1</p>	<p>Evrikoma ekstraktı 31.8 qr, Demirtikanı bitkisi 45.9 qr, Şanxay acı biberi 6.6 qr, Jenşen bitkisinin qətranı 7.102 qr</p>	<p>Qeyd edilməyib</p>	<p>Polens (M)SDN.BHD</p>	<p>Malaziya</p>	<p>23.10.2018</p>	<p>Mənfi</p>	<p>Təqdim olunmuş sənədlər və nümunələrin ekspertizası əsasında müəyyən oldu ki, Tonqkat Ali Platinum(kapsul N 10) məhsulu öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində demirtikan (Tribulus terrestris) bitkisinin ekstraktı var. Bu bitki Tribulus L cinsinə aiddir, bu da qıdada istifadə edilməyən bitkilərin siyahısına daxildir və BFMQƏ-n tərkibində istifadə olmamalıdır. Bu bitkinin elmi cəhəddən hipotoksikliyi, nefrotoksikliyi və neyrotoksikliyi sübut olunub. Həmçinin, məhsulun laborator analiz nəticələri onun tərkibində dərman maddəsi olan sildenafil sitrat maddəsinin mövcudluğunu və kapsulun xarici görünüşü normativ sənədlərə uyğun olmasını aşkar etdi. Məhsula dair dosyada tərkibə aid bir neçə alternativ məlumat verilmişdir və qablaşma üzərində tərkibə aid verilən məlumat normativ sənədlərdə qeyd edilən məlumat ilə uyğunlaşmır. Sənədlərin çoxsu çin dilində təqdim olunmuşdur.</p>
<p>Tridrop</p>	<p>damcı</p>	<p>50 ml</p>	<p>Vitamin D-15000IU (1 damcı - 750 IU)</p>	<p>glycerol (E422), potassium sorbate (E202), sodium benzoate (E211), citric acid (E330), purified water</p>	<p>Fortex Nutraceutical LTD</p>	<p>Bolqarıstan</p>	<p>16.10.2018</p>	<p>Müsbət</p>	<p>Ekspertizaya təqdim olunmuş Tridrop (damcı 50 ml) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına əsasən dərman vasitəsi deyil.</p>
<p>Troyçatka</p>	<p>saşə</p>	<p>3.6 g</p>	<p>Gülümbahar çiçəklərinin ekstraktı (Calendula officinalis) - 0,25 g, zirə ekstraktı (Carum carvi) - 0,13 g, kəklikotu ekstraktı (Thymus vulgaris) - 0,13 g</p>	<p>fructose, lemons acid, sucrose</p>	<p>Evalar QSC</p>	<p>Rusiya</p>	<p>29.10.2018</p>	<p>Müsbət</p>	<p>Ekspertizaya təqdim olunmuş Troyçatka (saşə №10) adlı məhsul uşaqlarda qurd invazyasına dair şübhə olduqda profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla). İstifadə qaydasının "4 yaşdan yuxarı 1 paket gündə 2 dəfə" olaraq dəyişdirilməsi zəruri hesab olunur.</p>
<p>Troyçatka</p>	<p>kapsul</p>	<p>1</p>	<p>adi dağtərxununun (Tanacetum vulgare) quru ekstraktı -28,4 mq, adi dağtərxununun çiçəkləri -57,2 mq, əsməqovaq qabığı (Populus tremula) - 24,8 mq, mixək (Syzygium aromaticum) - 286 mq</p>	<p>calcium stearate, aerosil, talc</p>	<p>Evalar QSC</p>	<p>Rusiya</p>	<p>29.10.2018</p>	<p>Müsbət</p>	<p>Ekspertizaya təqdim olunmuş Troyçatka (kapsul №40) adlı məhsul yüngül öd qovucu təsirə malik olmaqla parazitlərin və onların həyat fəaliyyəti məhsullarının orqanizmdən çıxarılmasına köməklik göstərən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).</p>
<p>Turboslim çay Təmizləmə</p>	<p>çay</p>	<p>2 qr</p>	<p>Səna yarpağı - 800 mq (antrasen törəmələri - 3,4 mq), Qarğıdalı saçağı - 400 mq, Albalı sapı - 400 mq, Yaşıl çay - 250 mq (bu üç bitki ümumilikdə 60 mq tanin ehtiva edir), istioltu nənə yarpağı - 100 mq, Qarsiniya cövəri - 40 mq</p>	<p>maltoedextrin, starch</p>	<p>Evalar QSC</p>	<p>Rusiya</p>	<p>29.10.2018</p>	<p>Müsbət</p>	<p>Ekspertizaya təqdim olunmuş Turboslim çay təmizləmə (filtr №20) adlı məhsul artıq çəkiddən azad olmaqla məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p> <p>Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və «əks göstərişlər» bölməsinin əlavə olunması daxil olmaqla).</p>

Turboslim Ekspres	Saşe/Kapsul	(2x9)+3	ağ kapsulun tərkibi; Quarana ekstraktı – 200 mq (kofein – 16 mq), kalsium – 60 mq, vitamin C -24 mq, üzüm yarpağının və qırmızı dəniz yosununun ekstraktı – 250 mq, çəhrayı kapsulun tərkibi; Qarsiniya ekstraktı – 200 mq (Hidroksilimon turşusu – 80 mq), sənə ekstraktı – 100 mq (xrizofan – 1 mq), xrom – 20 mq, razyana, qarğıdalı saçağı və albalı saplağı ekstraktı – 300 mq, mavi kapsulun tərkibi; Qarsiniya ekstraktı – 200 mq (Hidroksilimon turşusu – 80 mq), sənə ekstraktı – 100 mq (xrizofan – 1 mq), xrom – 20 mq, l-karnitin – 40 mq, melissa və fukus ekstraktı – 200 mq, 1 paketin tərkibi; qida lifləri – 2000 mq, albalı saplağı, yaşıl çay, lobya, enginar və çobanyastığı ekstraktı – 2650 mq	colloidal silicon dioxide, calcium stearate, cellulose microcrystalline	Evalar QSC	Rusiya	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Turboslim Ekspres (kapsul №18, saşe №3) adlı məhsul artıq çəkiddən azad olmağa kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Turboslim gecə	kapsul	(15x2)	qarsiniya ekstraktı - 230 mq (hidroksilimon turşusu - 100 mq), sənə ekstraktı - 200 mq (xrizofan turşusu - 10 mq), xitozan - 100 mq, razyana ekstraktı - 40 mq, melissa ekstraktı - 20 mq	colloidal silicon dioxide, calcium stearate	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Turboslim gecə (kapsul №30) adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Turboslim gündüz	kapsul	(15x2)	L-carnitine - 150 mg, guarana extract (Paullinia cupana) - 198 mg (coffeine - 18 mg), cherry stalk - 96 mg, inulin - 44.8 mg, chromium - 140 mcg	colloidal silicon dioxide, calcium stearate	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Turboslim gündüz kapsul №30 adlı məhsul artıq çəkiddən azad olmağa kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Unimix (Unimiks)	kapsul	(10x3)	L-lysine hydrochloride - 10 mg, L-carnitine - 10 mg, Vitamin B6 - 3 mg, Vitamin E - 2 mg, Magnezsum citrate - 80 mg, L-arginine - 10 mg, Omeqa-3 oil-600 mg.	beeswax, lechitin, soybean oil, gelatin, glycerin, purified water, caramel, titanium dioxide, red ferric oxide	MedPharma, spol.s.r.o	Çex respublikası	16.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Unimix (Unimiks) kapsul №30 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına əsasən dərman vasitəsi deyil.
Ural-T	tablet	№30	Vaccinium oxycoccos - 300 mg, Arctostaphylos uva-ursi - 150 mg, Equisetum arvense - 100 mg, Zea mays - 150 mg, Urtica dioica (nettle extract) - 100mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ural - T tablet №30 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda istifadə qaydasının "18 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olaraq düzəliş edilməsi zəruridir.
Uriber C	softqel	1	Cranberry 50:1 concentrate (Vaccinium macrocarpon fruit) 252 mg, Ascorbic acid 20 mg, Vitamin E 3 IU	soybean oil, gelatin, vegetable glycerin, soya lecithin, white beeswax	Natures Bounty Inc	ABŞ	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Uriber C (softqel, N 30) adlı məhsul sidikçixarıcı yolların iltihabi proseslərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdخال zamanı qablaşma üzərində məhsulun Bioloji fəallığı malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd edilməsi zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda Vaccinium macrocarpon bitkisinin adının "Mercani" kimi tərcümə olunması zəruridir.
Uriprev	toz	2 gr	Ellirose TM (Hubiscus sabdariffa çiçəklərinin ekstraktı) - 200 mg	Maltodekstrin-1800 mg	S.C. FABIOL S.A.	Rumniya	23.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Uriprev (paket №12) adlı məhsul sidik- ifrazat sistemi xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində Azərbaycan dilində «bioloji fəallığı malik qida əlavəsi», «dərman vasitəsi deyil» ifadələrinin əlavə olunması, «hekim və ya farmasevt ilə məsləhət» ifadəsinin çıxarılması, məhsulun istifadəsinə dair yaş həddinin qeyd olunması (Hubiscus sabdariffa bitkisinin preparatları 4 yaşdan aşağı məsləhət göstərmir) zəruridir.

Uyan Nomo Gibkiy luk	balzam	100 ml	Su-71,84 %, hialuron turşusu - 0,08 %, papain - 0,50 %, qlukozaminhidroksid - 0,70 %, xondroitin sulfat - 2,00 %, dimetilizosorbit - 2,00 %, qliserin - 5 %, spektrastat C2 - 1,00 %, ađ şam yađı - 0,50 %, qerenfilin efir yađı - 0,05 %, rozmarin yađı - 0,20 %, tabii mentol - 1,00 %, kaprik - 2,00 %, emulsiya olunmuş mum - 2,00 %, qliseril searat - 4,00 %, setearil spirti - 3,50 %, tэмizlэмnmiş soya yađı - 3,00 %, trinatriumetilendiaminin disuksinatı - 0,30 %, qurudulmuş natrium hidroksid - 0,03 %, karbomer - 0,30 %	ayrıca gósterilmeyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	08.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Uyan Nomo gibkiy luk 100 ml adlı məhsul bədən üçün balzam kimi xaricə tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərir. Əsasən dam an vasitəsidir.
Venoplant	tablet	(10x2)	Mikronize olunmuş diosmin - 300 mq, Melliloto (Mellilotus officinalis Pallas, flowering aerial parts) - 160 mq, (kumarin) - 32 mq, Centella (centella asiatica) - 15 mq, (trierpen - 6 mq)	Cellulose, N-acetyl-L, glazing agents: Shellac, hydroxypropyl-methylcellulose, glycerol, fatty acids, cellulose;grapefruit (Citrus paradisi Macfad, seeds)d.e., stabilizer agent: cross-linked sodium carboxymethylcellulose; chitosan, anti-caking agents:silicon dioxide, magnezium salts of fatty acids; emulsifier: polyoxethylene sorbitan monooleate; Rəngləndirici maddə: Titanium dioxide;pepper (Pipernigrum L. fruits)d.e	Aesculapius Farmaceutici	İtaliya	31.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Venoplant (tablet №20) adlı məhsul venoz dövranı tənzimləyən, mikrosirkulyasiyanı yaxşılaşdıran, durğunluq nəticəsində yaranan sellülit, aşağı ətraflarda ödem və ağırlıq hissini aradan qaldırmaq məqsədilə tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Mellilotus officinalis bitkisi bioloji fəallığa malik qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan bitkilərinin siyahısına daxildir.
Venoplant krem gel	krem	100 ml	Escin 1 gr, Heparin 4,000 U.I., Centella d.e. (tit. 35%) 0.1 gr, Melilot d.e. (tit.20 %) 0.1 gr, Olivoil glutinate just enough	Water, glycerin, propylene glycol, carbomer, xanthan gum, PPG-26-BUTETH-26, PEG-40 HYDROGENATED CASTOR OIL, menthyl lactate, Olea Europea oil, sodium PCA, sodium hydroxide, imidazolidinil urea, dehydroacetic acid, lactic acid, benzyl alcohol, disodium EDTA, citrus medica limonum oil, citral, limonene	Aesculapius Farmaceutici	İtaliya	24.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş VENOPLANT (krem-gel, 100 ml) adlı məhsul yerli təsiri venotonik vasitə olub, kapilyarların keçiriciliyini aşağı salır, ödem, iltihab əleyhinə və angioprotektiv farmakoloji təsirlər göstərir. Həmçinin, məhsulun tərkibində bir çox allergik reaksiyalara səbəb olan inqredientlər vardır ki, onların çoxu dərman vasitələrinin tərkibində mövcuddur. Beləliklə, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, məhsul öz tərkib və istifadə qaydalarına əsasən dərman vasitəsidir.
Vetenzym (Vetenzim)	tablet	3	Fungal Diastase 100 mg, Papain 60 mg, Simethicone 50 mg, Activated charcoal 250 mg	lactose, M.C.C.P 102, dicalcium phosphate, PVP K 30, HPMC 15 CPS, isopropyl alcohol, sodium starch glycolate, purified talcum, croscarmellose sodium, magnesium stearate	Relax Biotech Private Limited	Hindistan	24.10.2018	Xitam verilən müraciətlər	uyğunsuzluq
Ve-vit	tablet	3	Vitamin A 0.6 mq, Vitamin B1 1.1 mq, Vitamin B2 1.4 mq, Vitamin B6 1.4 mq, Vitamin B12 2.5 mq, Vitamin B5 6 mq, Niasin 16 mq, Fol turşusu 200 mq, Biotin 50 mq, Vitamin C 80 mq, Vitamin D 5 mq, Vitamin E 12 mq, Vitamin K 30 mq, Selenium 25 mq, Maqnezium 100 mq, Kalsium 162 mq, Xrom 28 mq, Yod 100 mq, Dəmir 5 mq, Manqan 1 mq, Molibden 25 mq, Fosfor 125 mq, Sink 5 mq	Mikrokristallik selluloza, polivinilpirrolidon, natrium karboksimetil selluloza, maqnezium stearat, silikon dioksid	Honor İlaç Sənayi Ticaret Ltd.Şti	Türkiyə	16.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ve-vit məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Vialor nazal sprey (öz ölkəsində Free nose ticari adı altında satılır)	sprey	20 ml	glycerin extract of propolis - 140 mg, glycerin extract of thyme - 20 mg, fluid extract of Eucalyptus - 2.6 mg	purified water, sodium chloride, EDTA disodium salt dehydrate, benzoalkonium chloride, sodium hydroxide	Farmalink S.L	İspaniya	18.10.2018	Müsbət	Adı çəkilən məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Virtus tablet №30	tablet		vitamin A - 0.8 mg, vitamin B1-1.4 mg, vitamin B2-1.6 mg, vitamin B3-18 mg, vitamin B5-6 mg, vitamin B6-2mg, vitamin B12-1 mkg, vitamin C-60 mg, vitamin D3-5 mkg, vitamin E-10mg, vitamin E-10 mg, Ca-160 mg, Cr-25 mcg, Cromium-25 mcg, copper-1,1 mg, iod-510 mcg, Mg-100 mg, Mn-2 mg, Mo-25 mcg, P-124 mg, Se-25 mcg, Zn-14 mg, L-arginine-99 mg, L-glutamine-66 mg, American ginseng-40 mg	mikrokristallik sellulpza, stearat turşusu, natrium kroksamelloza, maqnezium stearat, silisium dioksid.	Robinson Pharma	ABŞ	02.10.2018	Müsbət	Ekspertiza nəticəsinə əsasən Virtus tablet №30 adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyirik ki, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Virtus tablet №30	tablet		vitamin A - 0.8 mg, vitamin B1-1.4 mg, vitamin B2-1.6 mg, vitamin B3-18 mg, vitamin B5-6 mg, vitamin B6-2mg, vitamin B12-1 mkg, vitamin C-60 mg, vitamin D3-5 mkg, vitamin E-10mg, vitamin E-10 mg, Ca-160 mg, Cr-25 mcg, Cromium-25 mcg, copper-1,1 mg, iod-510 mcg, Mg-100 mg, Mn-2 mg, Mo-25 mcg, P-124 mg, Se-25 mcg, Zn-14 mg, L-arginine-99 mg, L-glutamine-66 mg, American ginseng-40 mg	mikrokristallik sellulpza, stearat turşusu, natrium kroksamelloza, maqnezium stearat, silisium dioksid.	Robinson Pharma	ABŞ	02.10.2018	Müsbət	Ekspertiza nəticəsinə əsasən Virtus tablet №30 adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən təsdiqləyirik ki, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Visiofresh Eye contour gel with barrier effect (istehsalçı ölkədə ticari adı: Blefaritto Eye contour gel with barrier effect)	gel	30 ml	Aqua 68.9%, Paraffinum Liquidum 10%, Melaleuca Altemifolia leaf oil 5%, Glycerin 3%, Polysorbate 80 3%, Bisabolol 2%, Chamomilla Recutita Flower extract 2%, Dimethicone 1%, Hypericum perforatum oil 1%, Phenoxyethanol 0.9%, Polysorbate 20 0.8%, Carboxymethyl hydroxyethylcellulose 0.3%, Cocos Nucifera oil 0.1%, Lactic acid 0.1%, Panthenol 0.1%, Sodium Hyaluronate 0.1%, Hippophae rhamnoides oil 0.1%, Triethanolamine 0.1%, Tocopherol 0.1%, Caprylyl Glycol 0.1% Propolis extract 0.5%, Prunus Avnadalus dulcis oil 0.8%	Ayrıca qeyd edilməyib	Jeomed İlaç və Sağlq Ürünleri A.Ş	Türkiyə	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Visiofresh Eye contour gel with barrier effect (gel, 30 ml) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda qeyd edilmiş "tibbi cihaz" yazısının "tibbi ləvazimat" yazısı ilə əvəz olunması zəruridir.

Visiofresh Eye contour shampoo with barrier effect (istehsalçı ölkədə ticari adı: Blefaritto Eye contour shampoo with barrier effect)	şampun	100 ml	Aqua 65.8%, Paraffinum liquidum 10%, Melaleuca alternifolia leaf oil 7.5%, Cocamidopropyl betaine 5%, Dimethicone 1%, Hypericum perforatum oil 1%, Polysorbate 80 □ 1%, Phenoxyethanol 0.9%, Sodium hyaluronate 0.8%, Bisabolol 0.8%, Aloe barbadensis flower extract 0.8%, Triticum Vulgare □ sprout extract 0.8%, Tocopherol 0.8%, Panthenol 0.8%, Peg 150 pentaerythyl tetraacetate 0.8%, Chamomilla recutita flower extract 0.4%, Cocos nucifera □ oil 0.1%, Hippophae rhamnoides oil 0.1%, Triethanolamine 0.1%, Lactic acid 0.1%, Caprylyl glycol 0.1%, Prunus amygdalus dulcis oil 0.8%, Propolis extract 0.5%	Ayrıca qeyd edilməyib	Jeomed İlaç və Sağlq Ürünleri A.Ş	Türkiyə	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Visiofresh Eye contour shampoo with barrier effect (şampun, 100 ml) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda qeyd edilmiş "tibbi cihaz" yazısının "tibbi ləvazimat" yazısı ilə əvəz olunması zəruridir.
Visiovit Eye contour spray with barrier effect (istehsalçı ölkədə ticari adı: Blefaritto Eye contour spray with barrier effect)	sprey	25 ml	Aqua 72.2%, Paraffinum liquidum 10%, Melaleuca Alternifolia leaf Oil 5%, Bisabolol 2%, Matricaria recutita flower oil 1%, Polysorbate 80 1%, Dimethicone 1%, Glycerin □ 1%, Hypericum perforatum oil 1%, Phenoxyethanol 0.9%, Polysorbate - 20 ,Coco nucifera oil 0.1%, Panthenol 0.8%, Sodium hyaluronate 0.8%, Tocopherol 0.8%, Triethanolamine 0.1%, Hippophae rhamnoides oil 0.1%, Lactic acid 0.1%, Caprylyl glycol 0.1%	Ayrıca qeyd edilməyib	Jeomed İlaç və Sağlq Ürünleri A.Ş	Türkiyə	31.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Visiovit Eye contour spray with barrier effect (gel, 30 ml) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda qeyd edilmiş "tibbi cihaz" yazısının "tibbi ləvazimat" yazısı ilə əvəz olunması zəruridir.
Vital Plus	kapsul		Salmon oil concentrate 500 mg, Omega-3 fatty acids 150 mg, eicosapentaenoic acid (EPA 18%) -90 mg, docosahexaenoic acid (DHA 12%) - 60 mg.	gelatin, glycerin, water	Dr.Dünner AG	İsveçrə	02.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş məhsul omega-3 inredientio əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdxal zamanı məhsulun idxal zamanı qablaşmanın içərisinə Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatın yerləşdirilməsi və qablaşmasında istifadə olunmuş stiker üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması barədə və məhsulun istehsal tarixi barədə məlumatın qeyd olunması zəruridir.
Vitamama topivişka	draje	150 g	Şəkər kirşanı 35.7 qr, şəkər şərbəti 22 qr, quru süd 13.6 qr, Yerarmudu tozu 11.6 qr, şəkər unu 8.5 qr, kako tozu 4.45 qr, At pıtrağı ekstraktı 1.9 qr, askorbin turşusu 1.75 qr	"Kvik Şayn" qida əlavəsi (cilalayıcı) 0.5 qr	Laboratoriya sovremennogo zdorovya	Rusiya	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamama topivişka məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində "14 yaşdan yuxarı gün ərzində 6 draje yeməkdən 30 dəq əvvəl qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Vitamama topivişka	draje	150 g	Şəkər kirşanı 35.7 qr, şəkər şərbəti 22 qr, quru süd 13.6 qr, Yerarmudu tozu 11.6 qr, şəkər unu 8.5 qr, kako tozu 4.45 qr, At pıtrağı ekstraktı 1.9 qr, askorbin turşusu 1.75 qr	"Kvik Şayn" qida əlavəsi (cilalayıcı) 0.5 qr	Laboratoriya sovremennogo zdorovya	Rusiya	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamama topivişka məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində "14 yaşdan yuxarı gün ərzində 6 draje yeməkdən 30 dəq əvvəl qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Vitamama vitaminka	draje	100 g	Şəkər kirşanı 38.6 qr, quru süd 15.45 qr, yerarmudu 8.65 qr, şəkər unu 8.65 qr, şəkər 7.4 qr, s su 6.95 qr, karamelli krxamal 6.69 qr, İtburnu meyvəsi 4.81 qr, Prem ks H33802/1 (Vitamin kompleksi) 2.05 qr, At pıtrağı ekstraktı 0.48 qr	"Kvik şayn" qida əlavəsi (cilalayıcı)	Laboratoriya sovremennogo zdorovya	Rusiya	05.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamama vitaminka məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində "14 yaşdan yuxarı gün ərzində 6 draje yeməkdən 30 dəq əvvəl qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Vitamama zolotaya ribka	kapsul	75 g	Kətan yağı 290 mq, "MEG-3 "75" n-33 EE (omega-3 156 mq, EPA 87 mq, DHA 46 mq) 207.9 mq, Vitamin E 1.5 mq, Vitamin A 0.4 mq, Vitamin D 0.2 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	03.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamama zolotaya ribka məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində "14 yaşdan yuxarı 1 kapsul gündə 2 dəfə qəbul etmək" tövsiyəsinin və köməkçi maddələrin siyahısının qeyd edilməsi zəruridir.
Vitamama zolotaya ribka	kapsul	75 g	Kətan yağı 290 mq, "MEG-3 "75" n-33 EE (omega-3 156 mq, EPA 87 mq, DHA 46 mq) 207.9 mq, Vitamin E 1.5 mq, Vitamin A 0.4 mq, Vitamin D 0.2 mq	Qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	03.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamama zolotaya ribka məhsulu tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakin yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində "14 yaşdan yuxarı 1 kapsul gündə 2 dəfə qəbul etmək" tövsiyəsinin və köməkçi maddələrin siyahısının qeyd edilməsi zəruridir.

Vitapex Multivitamin şərbət	şərbət	200 ml	Ascorbic acid 60 mg, Nicotinamide 16 mg, Pantothenic acid 6 mg, Zinc 3.75 mg, Tocopheryl acetate 3.6 mg, Pyridoxine 1.4 mg, Riboflavin 1.4 mg, Thiamine 1.1 mg, Manganese 1 mg, Vitamin A 400 mcg, Folic acid 150 mcg, Selenium 55 mcg, Biotin 50 mcg, Vitamin K1 45 mcg, Vitamin D3 6.25 mcg, Cyanocobalamine 2 mcg	Sodium benzoate, potassium sorbate, orange flavor, water, sugar, xanthan gum	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	18.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitapex multivitamin şərbət adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən məqsədlə istifadə həddini aşmır. Qeyd: Qablaşdırma üzərində xarici dilidə olan bütün yazılar Azərbaycan dilində də qeyd edilməlidir. Həmçinin, qablaşdırma üzərində qeyd edilən istifadə qaydası barədə məlumat Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda qeyd edilən məlumat ilə uyğunluq təşkil etməlidir.
Vitason	tablet	№ 30	Niacinamide 60 mg, Vitamin B6 6 mg, Pantothenic acid 20 mg, Calcium 100 mg, Magnesium 100 mg, Inositol 25 mg, Gamma Aminobutyric acid 25 mg, Taurin 100 mg, Glycine 75 mg, Valerian root extract 5 mg, Passion flower extract 10 mg, Humuli lupuli 5 mg	stearic acid, magnesium stearate, silicon dioxide, hydroxypropyl cellulose, hydroxypropyl methylcellulose, microcrystalline cellulose, titanium dioxide, propylene glycol, triacetin	Gemini Pharmaceuticals. Inc	ABŞ	29.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitason (tablet, N 30) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Vocalzone Blackcurrant (Vokalzone Qara Qarağat)	sorma	2	Myrrh tincture 10.6 mg, Levo Menthol 7.2 mg, Liquorice extract powder 5 mg, Peppermint oil 1.2 mg	Gum acacia, Sweeteners (Sorbitol, Sucralose), Colour (Anthocyanin), Blackcurrant flavoring, Glazing agent (vegetable oil (Coconut oil, Palm kernel oil, Sunflower oil), Carnauba wax)	Ernest Jackson & Company Limited	İngiltərə	18.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vocalzone (qarağat dadlı) boğazda olan quruluğu və qıcıqlanmanı aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı qablaşmanın üzərində "Bioloji fəallığa malik qida əlavəsi", "Dərman vasitəsi deyildir" terminlərinin və istifadə qaydasında "18 yaşdan yuxarı şəxslərə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Vocalzone Honey&Lemon (Vokalzone Bal və Limon)	sorma	2	Murrh tincture 10.6 mg, Levo Menthol 9.6 g, Lemon oil flavour 6 mg, Peppermint oil 2.4 mg	Modified starch (Tapioca, Maize), Sugar, Glucose syrup, Glazing agent (Vegetable oil, (Coconut oil, Palm kernel oil, Sunflower oil), Carnauba wax), Honey flavouring, Colour (mixed carotenes).	Ernest Jackson & Company Limited	İngiltərə	18.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vocalzone (bal və limon dadlı) boğazda olan quruluğu və qıcıqlanmanı aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı qablaşmanın üzərində "Bioloji fəallığa malik qida əlavəsi", "Dərman vasitəsi deyildir" terminlərinin qeyd edilməsi zəruridir.
V-QR	tablet	(6x1)	L-arginine - 150 mg, coffee extract - 50 mg, Ginseng root extract - 50 mg, Maca extract - 25 mg, Tribulus terrestris extract - 20 mg	hydroxypropyl methylcellulose, sorbitols, magnesium salts fatty acids, cross-linked sodium, carboxymethylcellulose, silicon dioxide, titanium dioxide, polyethylene glycol, polyvinylpyrrolidone, acacia gum, patent blue	Colfarm S.A	Poşa	15.10.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş V-QR (tablet №6) adlı məhsul kişilərə cinsi zəiflik zamanı tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Dəmirtikan (Tribulus terrestris) bitkisi qidaya bioloji aktiv əlavələrin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Whey Protein Complex 100 % (Vhey Protein Complex)	toz	2.27 kg	protein-mix (ultrafiltrated whey protein concentrate WPC (from milk) - 27,51 g (78,6 %), whey protein isolate WPI-CFM (from milk) - 5,215 g (14,9%)	flavourings, medium-chain triglycerides oil, fructose, malic acid, citric acid, sodium citrates, malic acid, gum arabic, xanthan gum, sodium carboxy methyl cellulose, acesulfame K, sucralose, cyclamates (for cookies cream chocolate, strawberry and vanilla flavours), lecithins (from soy), carmines (for strawberry flavour), E 150c (for cookies cream and chocolate flavour)	Olimp Laboratories Sp. z.o.o	Poşa	25.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Whey Protein Complex 100 % (Whey Protein Complex) 2,27 kg adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Whey Protein Complex 100 % (Vhey Protein Complex)	toz	700 g	protein-mix (ultrafiltrated whey protein concentrate WPC (from milk) - 27,51 g (78,6 %), whey protein isolate WPI-CFM (from milk) - 5,215 g (14,9%)	flavourings, medium-chain triglycerides oil, fructose, malic acid, citric acid, sodium citrates, malic acid, gum arabic, xanthan gum, sodium carboxy methyl cellulose, acesulfame K, sucralose, cyclamates (for cookies cream chocolate, strawberry and vanilla flavours), lecithins (from soy), carmines (for strawberry flavour), E 150c (for cookies cream and chocolate flavour)	Olimp Laboratories Sp. z.o.o	Poşa	12.10.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Whey Protein Complex 100 % (Whey Protein Complex) 700 g adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.

Xitozan	tablet	(20x5)	Xitozan-265 mq. Vitamin C-8.75 mq	croscarmellose sodium, calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcristalline, lemon acid, polisorbate - 80, hydroxypropyl cellulose	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Xitozan (tablet №100) adlı məhsul xolesterin səviyyəsinin azalmasına, bağırsağ mikroflorasının tənzimlənməsinə, çəkinin azaldılmasına kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişinə əsasən dəm an vasitəsidir.</p> <p>Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. Nəzərinizə çatdırraq ki, «xitozan» maddəsinin gündəlik maksimum icazə verilən qəbul dozası 1000 mq-dır və buna əsasən adı çəkilən məhsulda 1 tableti gündə 3 dəfədən artıq qəbul etmək olmaz. Deyilənləri nəzərə alaraq məhsulun istifadə qaydasına düzəliş edilməsi, istifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("darman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxilində).</p>
Xolin Aktiv	tablet		Pive mayası avtolizatları 275 mq, E vitamini 0.6 mq, B1 vitamini 0.08 mq, B2 vitamini 0.1 mq, B6 vitamini 0.14 mq, B9 vitamini 0.014 mq, niasin 1.4 mq, biotin 0.003 mq, maqnezium 30 mq	kalsium stearat, mikrosellüloza, nişasta, maltodekstrin	Evroplus	Ukrayna	04.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Xolin aktiv məhsulu tərkib və istifadə göstərişlərinə əsasən darman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimum istifadə həddini aşmır.</p>
Xonda	kapsul	2	chondroitin sulfate sodium - 100 mg, glucosamine hydrochloride - 100 mg, Arctium (Atpıtrağı ekstraktı) - 23 mg, Salix alba (Ağ söyüd) - 25 mg	calcium stearate, colloidal silicon dioxide, cellulose microcristalline	Evalar QSC	Rusiya	29.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Xonda (kapsul №30) adlı məhsul oynaqların və onurğanın qığırdaq toxumasının təbii şəkildə yenilənməsinə, oynaqların hərəkətliyin və elastikliyin yaxşılaşdırılmasına köməklik göstərən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dəm an vasitəsidir.</p> <p>Qeyd: İdخال zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("bioloji fəallığa malik qida əlavəsi", "darman vasitəsi deyil" ifadələrinin əks göstərişləri" bölməsinin əlavə olunması daxilində).</p>
Xonda	krem	50 qr	Xondroitin sulfat 2-5%, Qlukozaamin hidroxlorid 2.5%, Hialuron turşusu 0.01-0.1%, donuz yağı 3.5-5%, soya yağı 2.5-3.5%, qışerini 2-3%, qışerini monostearat 3.5-4.5%, stearin turşusu 3.5-4.5%, trietanolamin 1-2%, emulgator T-8 0.5-2%, konservant 0.1-1%, karbopol 0.5-1.5%, tizol 0.5%, rozmarinin efir yağı 0.1-0.3%, təmizlənmiş su	Ayrıca qeyd edilməyib	Evalar QSC	Rusiya	25.10.2018	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XONDA(krem, 50 qr) adlı məhsul dayaq- hərəkət sisteminin fəalliyətində yaranan problemlər zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dəm an vasitəsidir.</p> <p>Qeyd: İstifadə üzrə təlimatda məhsulun BFMQƏ-ə aid olmaması haqqında məlumatın ləğv edilməsi zəruridir. Belə ki, BFMQƏ-lər yalnız qida rasionunu zənginləşdirmək məqsədi ilə və yalnız "per os" yolu ilə qəbul edilə bilər.</p>
Yoo Go qaragile	marmelad	90 gr	Fruktoza 40 %, su 29.24 %, jelatin 12 %, qatılaşdırılmış qaragile şirəsi 10 %, nişasta patkası 6.6 %, limon turşusu 1.1 %, Qaragile meyvələrinin ekstraktı 0.34 %, təbii aromatorizator "Qaragile" 0.34 %, Capol 3073A 0.2%, Emulsifayn 1000 0.2 %, Natrium benzoat 0.06 %, Kalium sorbat 0.06 %	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	22.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Yoo Go qaragile adlı məhsul antosiyanların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən darman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.</p> <p>Qeyd: Qablaşdırma üzərində "Bioloji fəallığa malik qida əlavəsi" və "Darman vasitəsi deyildir"terminlərinin yazılması zəruridir.</p>
Yoo Go kalsium+vitamin D3	marmelad	90 gr	Fruktoza 37.4 %, su 28.16 %, jelatin 11 %, qatılaşdırılmış alma şirəsi 10 %, nişasta patkası 6.2 %, Trikalsium fosfat 6 %, limon turşusu 0.5 %, Capol 3073A 0.2 %, Emulsifayn 1000 0.2 %, vanil ekstraktı 0.2 %, Natrium benzoat 0.06 %, Kalium sorbat 0.06 %, Vitamin D3 0.017 %	Ayrıca qeyd edilməyib	Laboratoriya sovremennogo zdorovya	Rusiya	19.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Yoo Go kalsium+vitamin D3 adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən darman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.</p> <p>Qeyd: Qablaşdırma üzərində "Bioloji fəallığa malik qida əlavəsi" və "Darman vasitəsi deyildir"terminlərinin yazılması zəruridir.</p>
Yoximbe	kapsul	(15x2)	Yohimbine hydrochloride - 4.5 mg (Yoximbe extract - 70 mg), ginseng extract - 10 mg, Zinc oxide - 20 mg,	calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcristalline	Evalar QSC	Rusiya	23.10.2018	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Yoximbe (kapsul №30) adlı məhsul cinsi fəallığın dəstəklənməsinə kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dəm an vasitəsidir.</p> <p>Qeyd: İstifadə üzrə təlimatın originala uyğun olaraq tərcümə olunması zəruridir.</p>

Zinefol	tablet	№50	Folic acid - 360 mcg,Vitamin B6 - 2 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takvieleri Karışım Ürünleri	Türkiye	05.10.2018	Müsbet	Ekspertizaya təqdim olunmuş Zinefol tablet №50 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda və qablaşmada "12 yaşdan yuxarı" ifadəsinin "14 yaşdan yuxarı" ifadəsi ilə əvəz olunması zəruridir.
Zinefol	tablet	№50	Folic acid - 360 mcg,Vitamin B6 - 2 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takvieleri Karışım Ürünleri	Türkiye	05.10.2018	Müsbet	Ekspertizaya təqdim olunmuş Zinefol tablet №50 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda və qablaşmada "12 yaşdan yuxarı" ifadəsinin "14 yaşdan yuxarı" ifadəsi ilə əvəz olunması zəruridir.
Zinkit fişıldayan tab	fişıldayan tablet	2	Zinc sulphate heptahydrate 0.044 g	citric acid, sodium hydrogen carbonate, sorbitole, sodium cyclamate, saccharin sodium, passion fruit aroma	Worwag Pharma GmbH&Co KG	Almaniya	26.10.2018	Müsbet	Ekspertizaya təqdim olunmuş Zinkit (fişıldayan tablet, N 20) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: "Qidaya bioloji aktiv əlavə" yazısının "Bioloji fəlliğa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir
Zistavit D3 20 ml	damcı	20 ml	Vitamin D3 - 80000 IU (2 damcıda 400 IU)	sunflower oil, vitamin E	Triapharma İlaç San.Tic.A.Ş	Türkiye	30.10.2018	Müsbet	Ekspertizaya təqdim olunmuş Zistavit D3 (məhlul 20 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Zural Kids	şərbət	150 ml	Vitamin C-30 mg	Cranberry juice concentrate-7200 mg, fructooligosaccharides (FOS)-156 mg,	Pharmex Rom Industry	Rumıniya	27.10.2018	Xitam verilən müraciətlər	mektub-xitam